

TEST: 1919#01#Y15#01#500

Test	1919#01#Y15#01#500
Fənn	1919 - Azərbaycan iqtisadi fikir tarixi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	504
Keçid balı	171,36 (34 %)
Suallardan	504
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Neçənci əsrlərə qədər iqtisadi fikir və təlimlər xüsusi bir elmin öyrəndiyi obyekt olmamışdır? (Çəki: 1)

- ☐ XII- XIII əsrlərə qədər
☐ XIX- XX əsrlərə qədər
☒ XVII- XVIII əsrə qədər
☐ VI- XII əsrlərə qədər
☐ X-XIV əsrlərə qədər

Sual: İqtisadi fikir və nəzəriyyələr tarixində böyük xidmət göstərən Şərq mütəfəkkirləri hansılardır? (Çəki: 1)

- ☒ Əl Fərabi, İbn Sina, N.Tusi
☐ Aristotel, İbn Xəldun, Platon
☐ Ksenefont, N.Tusi
☐ Aristotel, Əl Fərabi
☐ K.Marks, İbn Sina

Sual: K.Marks Avropada orta əsrlərdə iqtisadi fikrin inkişaf edə bilməməsini nə ilə izah edirdi? (Çəki: 1)

- ☐ İslam dininin yaranması ilə
 - ☐ Böyük Coğrafi kəşflər ilə
 - ☒ katolizmin hökmranlığı ilə
 - ☐ feodalizmin süqutu ilə
 - ☐ müstəmləkə siyasəti ilə
-

Sual: İqtisadi fikir və konsepsiyalar hansı zərurətdən yaranmışdır: (Çəki: 1)

- ☐ təsərrüfatın səmərəli təşkil və idarə olunması
 - ☐ maddi və maliyyə vəsaitlərindən səmərəli istifadə
 - ☐ əmtəə-pul münasibətlərinin izah edilməsi zərurəti
 - ☐ tədqiqatçı-iqtisadçıların siyasi marağı
 - ☒ bunların hamısı doğrudur
-

Sual: Aristotələ görə: (Çəki: 1)

- ☐ filosof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır
 - ☒ əmlak fərqi saxlanılmalıdır
 - ☐ elm əməksiz, əməl isə elmsiz mümkün deyil
 - ☐ özün-özünü dərk et
 - ☐ hər adam təbii qabiliyyətinə uyğun olan payı almalıdır
-

Sual: Kim dövlətin gücünü əhalinin rifahında, müdafiə qüdrətində və dövlətə etibar etməyində görürdü? (Çəki: 1)

- ☐ Aristotel
 - ☐ İbn Xəldun
 - ☒ Konfutsi
 - ☐ Makiavelli
 - ☐ Platon
-

Sual: Aşağıda adları qeyd olunan əsərlərdən hansı Aristotələ aiddir? (Çəki: 1)

- ☐ "Siyasətnamə"
 - ☐ "Dövlət"
 - ☐ "Qanunlar"
 - ☐ "Ev qurumu"
 - ☒ "Nikomaxun etikası"
-

Sual: Aristotel və F.Kene pulu necə izah edirdilər? (Çəki: 1)

- ☒ mübadilə vasitəsidir
 - ☐ insanlar arasında olan sövdələşmənin nəticəsidir
 - ☐ qeyri-məhsuldar əmtəədir
 - ☐ kortəbii meydana gələn əmtəədir
 - ☐ tədiyyə vasitəsidir
-

Sual: İqtisadiyyatı və onu idarə edən qayda-qanunları ilk dəfə ardıcıl tədqiq edən kim olmuşdur? (Çəki: 1)

- ☐ Ksenefont
- ☐ Platon
- ☐ Aristotel

- ☐ heç biri
 - ☒ hamısı
-

Sual: Antik yunan alimləri Ksenofont, Platon və Aristotel hansı iqtisadi münasibətlər haqqında təlimlər yaratmışlar? (Çəki: 1)

- ☒ əmək bölgüsü, əmtəə, mübadilə, pul, ticarət
 - ☐ ərazilərin bölüşdürülməsi və qiymətləndirilməsi
 - ☐ vergilərin tənzimlənməsi
 - ☐ heç biri
 - ☐ hamısı
-

Sual: Neçənci əsrdən iqtisadi fikir və təlimlər xüsusi bir elmin öyrəndiyi obyekt olmuşdur? (Çəki: 1)

- ☒ XV-XVII əsrdən
 - ☐ VII-VIII əsrdən
 - ☐ XII əsrdən
 - ☐ XVII-XIX əsrdən
 - ☐ XX əsrdən
-

Sual: Əl Fərabî, İbn Sina, N. Tusi hansı xalqların mütəfəkkirləridirlər? (Çəki: 1)

- ☐ Avropa xalqlarının
 - ☐ Ərəb ölkələrinin
 - ☐ Asiya xalqlarının
 - ☐ Amerika xalqlarının
 - ☒ Şərq xalqlarının
-

Sual: Marksın əsəridir: (Çəki: 1)

- ☐ Ekonomiks
 - ☒ Kapital
 - ☐ Politika
 - ☐ Əxlaqi-nasir
 - ☐ Xalqların sərvəti
-

Sual: Azərbaycan mütəfəkkiridir: (Çəki: 1)

- ☐ Əl Fərabî
 - ☐ İbn Sina
 - ☒ M.F.Axundov
 - ☐ Mİafon
 - ☐ Ömər Xəyam
-

Sual: Azərbaycanın hansı dövrü iqtisadi fikir və nəzəriyyələrlə zəngindir? (Çəki: 1)

- ☐ V-VI əsrlər
 - ☐ VII-IX əsrlər
 - ☒ Orta əsrlər XI-XIV əsrlər
 - ☐ XII-XIII əsrlər
 - ☐ XIX-XX əsrlər
-

Sual: İlk ictimai əmək bölgüsünün vətənidir. (Çəki: 1)

- ☐ Amerika

- ☐ Afrika
- ☒ Şərq ölkələri
- ☐ Orta Asiya
- ☐ Avropa

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ən qədim dövlətlər və mədəniyyətlər harada meydana gəlmişdir? (Çəki: 1)

- ☒ Misirdə, Mesopotamiyada
- ☐ Avropada, Misirdə
- ☐ Cənubi Amerika
- ☐ Şimali Amerika
- ☐ Qərbi Avropada

Sual: "Kapital" əsərinin müəllifi: (Çəki: 1)

- ☐ Platon
- ☐ N.Tusi
- ☐ Aristotel
- ☐ A.Marşal
- ☒ K.Marks

Sual: "Tarixi yazmaq tarixi yaratmaq qədər mühümdür. Əgər tarixi yazan tarixi yaradana sadıq qalmazsa, dəyişməz həqiqət insanlığı çaşdırmaqdan ibarət olar." Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☐ N.Gəncəvi
- ☐ K.Marks
- ☐ Aristotel
- ☒ Atatürk
- ☐ B.Axundov

Sual: K.Marks Avropada orta əsrlərdə iqtisadi fikrin inkişaf edə bilməməsini necə izah edir? (Çəki: 1)

- ☒ katolizmin hökmranlığı ilə
- ☐ verginin qalxması ilə
- ☐ pulun düşməsi ilə
- ☐ ölkənin işğalı ilə
- ☐ hamısı

Sual: Kim əməyi zəruri və izafi əməyə ayırmışdır: (Çəki: 1)

- ☐ A.Smit
- ☒ K.Marks
- ☐ J.B.Sey
- ☐ T.Maltus

Sual: K.Marksın tərifinə görə iş qüvvəsinin dəyəri müəyyənləşdirilir: (Çəki: 1)

- ☒ iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan ictimai zəruri vaxtla
 - ☐ iş qüvvəsinə tələb və təklifin nisbətilə
 - ☐ iş qüvvəsinin son məhsuldarlığı ilə
 - ☐ sosial qüvvələrin nisbətilə
 - ☐ əmək məhsuldarlığı ilə
-

Sual: K.Marksın tədqiqat obyektinə aid deyil: (Çəki: 1)

- ☒ azad istehlak seçimi ilə iqtisadiyyatın mərkəzdən idarə edilməsi
 - ☐ dəyərin "ictimai-zəruri əmək məsrəfləri" kəmiyyəti kimi izahı
 - ☐ kapital yığımının ümumi qanununun kəşfi
 - ☐ "dəyər qanunu, əmtəə istehsalının inkişafı qanunauyğundur" konsepsiyasının yaradılması
 - ☐ əməyin ikili xarakteri və izafi dəyərin kəşfi
-

Sual: K.Marksın tədqiqat obyektinə aiddir: (Çəki: 1)

- ☐ "sosial bazar təsərrüfatı" modelinin yaradılması
 - ☐ xalis məhsul haqqında təlimin yaradılması
 - ☐ sərvətin pulla eyniləşdirilməsinin inkarı
 - ☐ faydalılıq həddi prinsipinin müəyyən edilməsi
 - ☒ pul nəzəriyyəsinin daha dərinlən inkişafı
-

Sual: K.Marks sabit kapitalla nəyi aid etmişdir: (Çəki: 1)

- ☒ kapitaldan əsas kapitalın aşınmasına və xammal məsrəfinə hesablanan məbləği
 - ☐ maddi işçilərə verilən əmək haqqını
 - ☐ "əşya" kapitalı
 - ☐ "real" kapitalı
 - ☐ maddiləşmiş əməyi
-

Sual: K.Marks sübut edir ki: (Çəki: 1)

- ☒ mütləq yoxsullaşma haqqında nəzəriyyənin əsasını əmək məhsuldarlığının artması ilə bərabər əmək haqqının artmaması təşkil edir
 - ☐ əmtəənin dəyəri onun faydalılığı ilə eynilik təşkil edir
 - ☐ sərvətin mənbəyi millətin istehsal potensialından asılıdır
 - ☐ izafi dəyər mübadilə prosesində pul tərəfindən yaranır, o, əmək prosesində maddi işçi tərəfindən yaradılır
 - ☐ kapital əməklə yanaşı əmtəənin dəyərinin mənbəyidir
-

Sual: Marksizmə görə mülkiyyət iqtisadi kateqoriya kimi: (Çəki: 1)

- ☐ resursun özü deyil, resursdan istifadəyə verilən hüquq dəsti və ya pay mülkiyyətidir
 - ☐ təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsidir
 - ☒ istehsal, bölgü, mübadilə və istehlak prosesində istehsal vasitələrinin və onların köməyi ilə hazırlanan maddi nemətlərin mənimsənilməsidir
 - ☐ kimə və hansı miqdarda məxsus olduğunu təsbit edən əmlak münasibətləridir
 - ☐ "mülkiyyət oğurluqdur", mülkiyyət məhvə məhkumdur, təbiətə və şüura ziddir
-

Sual: K.Marks ilk dəfə olaraq əmtəənin dəyərinin: (Çəki: 1)

- ☐ klassik tərifini vermişdir

- ☒ sosial mahiyyətini vermişdir
 - ☐ əməklə müəyyən olunduğunu vermişdir
 - ☐ kapital müəyyən olunduğunu vermişdir
 - ☐ istehsal xərcləri ilə ölçüldüyünü göstərmişdir
-

Sual: K.Marksın təkrar istehsal sxeminin əsas şərtləri və makroiqtisadi qarşılıqlı asılılığı aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☒ sadə təkrar istehsal dəyişməzdir, onda xalis investisiya sıfıra bərabərdir
 - ☐ geniş təkrar istehsal dəyişməzdir, onda xalis investisiya sıfıra bərabərdir
 - ☐ bu sxemdə o, iqtisadiyyatın tarazlıq halında olduğunu göstərmişdir
 - ☐ bu sxemdə o, məhsulun özünü yenidən istehsal etməyə hazır olduğunu göstərmişdir
 - ☐ bu sxemdə o, tədqiqat obyektı olan tarazlıq şərtlərini göstərmişdir
-

Sual: Bunlardan hansı antik yunan filosofu deyil? (Çəki: 1)

- ☐ Ksenafon
 - ☐ Platon
 - ☐ Aristotel
 - ☒ İbn Haldun
 - ☐ Heç biri
-

Sual: Oğuz tayfalarının əsas məşğuliyyətləri (Çəki: 1)

- ☒ Qoyunçuluq
 - ☐ Sənətkarlıq
 - ☐ Ticarət
 - ☐ Quşçuluq
 - ☐ Toxuculuq
-

Sual: Kimi "XIV əsrin A.Smiti" adlandırırlar? (Çəki: 1)

- ☐ İbn Sina
 - ☐ N.Tusi
 - ☒ İbn Haldun
 - ☐ M.F.Axundov
 - ☐ Arisrtotel
-

Sual: İlk kapital yığımlı ifadəsi ilk dəfə neçənci əsrdə işlədilmişdir? (Çəki: 1)

- ☐ Eramızdan əvvəl
 - ☐ V-X əsrlərdə
 - ☐ X-XII əsrlərdə
 - ☒ XVII-XIX əsrlərdə
 - ☐ XX əsrdə
-

Sual: Xəzinə, qızıl, gümüş, altun və ticarət ilk dəfə türk xalqların hansı dastanında işlədilmişdir? (Çəki: 1)

- ☐ "Koroğlu"
 - ☐ "Manas"
 - ☒ "Kitabi Dədə-Qorqud"
 - ☐ "Əsli və Kərəm"
 - ☐ Hamısında
-

Sual: Faizlə borc vermək nə deməkdir? (Çəki: 1)

- ☐ Kredit
- ☒ Sələmçilik
- ☐ Suda
- ☐ Subsidiya
- ☐ Subvensiya

Bölmə: 0103

Ad	0103
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" əsərinin müəllifi: (Çəki: 1)

- ☐ D.Rikardo
- ☐ N.Tusi
- ☒ A.Smit
- ☐ N.Gəncəvi
- ☐ K.Marks

Sual: İlk ictimai əmək bölgüsü harada baş vermişdir? (Çəki: 1)

- ☒ Şərqdə
- ☐ Qərbi Avropada
- ☐ Amerikada
- ☐ Afrikada
- ☐ Rusiyada

Sual: Bu xüsusiyyətlərdən hansı mütəfəkkirlərin əsərlərində kəskin tənqid olunurdu? (Çəki: 1)

- ☐ əməyə xor baxanlar
- ☐ tufeyli həyat sürənlər
- ☐ başqalarının əməyi hesabına yaşayanlar
- ☐ heç biri
- ☒ hamısı

Sual: Azərbaycan və digər türk xalqlarının hansı dövrü iqtisadi fikir və nəzəriyyələrlə zəngindir? (Çəki: 1)

- ☐ XVII- XIX əsrləri
- ☒ orta əsrlər dövrü, xüsusən XI-XIV əsrlər
- ☐ XIX-XX əsrlər
- ☐ XII-XIII əsrlər
- ☐ VII-XI əsrlər

Sual: Orta əsrlərdə hansı iqtisadçılar iqtisadi məsələlərə aid əsər yazmışdılar: (Çəki: 1)

- ☐ N.Gəncəvi, N.Tusi
- ☐ N.Tusi, M.Fizuli
- ☐ İbn-Xəldun, M.Füzuli

- ☐ İbn-Xəldun, İ.Nəsimi
 - ☒ Nizami-al Mülk, N.Tusi
-

Sual: Orta əsrlərin iqtisadi fikri hansı iqtisadi münasibətlərin təsiri altında formalaşmışdır: (Çəki: 1)

- ☐ natural xarakter daşıyan feodal iqtisadiyyatının mövcudluğu
 - ☐ dini ideologiyanın hökmranlıq edilməsi
 - ☐ iqtisadi biliklərin teleoloji xarakter daşması
 - ☐ hadisə və proseslərə sxolastik yanaşma
 - ☒ bunların hamısı doğrudur
-

Sual: Cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri haqqında mükəmməl nəzəriyyə yaradan ilk Şərq mütəfəkkiri kim olmuşdur? (Çəki: 1)

- ☐ N.Gəncəvi
 - ☐ N.Tusi
 - ☒ Əl-Fərabi
 - ☐ İbn Sina
 - ☐ İbn Xəldun
-

Sual: Aşağıdakı fikirlərdən hansı A.Smitin "Xalqların sərvəti" əsərinin tədqiqat obyektinə aiddir: (Çəki: 1)

- ☐ vergiqoymanın prinsipləri
 - ☐ dövlət gəlirlərinin mənbəyi
 - ☐ kapitalizmin inkişafının tarixi şəraiti
 - ☐ əvvəlki iqtisadi mənbələrin tənqidi
 - ☒ bunların hamısı
-

Sual: Marksizm Azərbaycanda hansı əsrdə yayılmağa başlamışdır? (Çəki: 1)

- ☐ XVI əsrdə
 - ☐ XVII əsrdə
 - ☐ XVIII əsrdə
 - ☐ XIX əsrdə
 - ☒ XX əsrin əvvəllərində
-

Sual: Şərq ölkələrində "İnsan cəmiyyətinin inkişaf mərhələləri" konsepsiyası kim tərəfindən yaradılıb? (Çəki: 1)

- ☐ Aristotel
 - ☐ İbn Sina
 - ☐ M.F.Axundov
 - ☒ İbn Xəldun
 - ☐ A.Smit
-

Sual: İslam iqtisadi fikrin hansı mənbədə formalaşmışdır? (Çəki: 1)

- ☐ İslam alimlərinin əsərlərində
 - ☐ İslam ölkələrinin alimlərinin əsərlərində
 - ☐ Şərq ölkələrinin əsərlərində
 - ☒ Müqəddəs "Qurani- Kərim"də
 - ☐ Ərəb ölkələrinin alimlərinin əsərlərindən
-

Sual: "Maliyyə haqqında" traktatlar əsərinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ İbn Haldun
 - ☒ Nəsrəddin Tusi
 - ☐ Nizami Gəncəvi
 - ☐ H.Vəzirov
 - ☐ M.F.Axundov
-

Sual: Azərbaycan mütəfəkkirlərindən kimin əsərlərində ictimai əmək bölgüsü, dəyər pul, ekvivalent mübadilə, sistemli araşdırılmışdır? (Çəki: 1)

- ☐ Nizami Gəncəvi
 - ☐ Nəsimi
 - ☐ Xəqani
 - ☒ N.Tusi
 - ☐ Əcəmi
-

Sual: XIX əsrin birinci yarısında Azərbaycanda kimin əsərlərində iqtisadi sistem anlayışı, maddi rifah səviyyəsi, əmək bölgüsü və s. araşdırmışdır? (Çəki: 1)

- ☒ Ə.Bakıxanov
 - ☐ N.Vəzirov
 - ☐ Ə.Haqqverdiyev
 - ☐ H.Zərdabi
 - ☐ M.F.Axundov
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Oğuz tayfalarının təsərrüfat həyatından bəhs edən əsər bunlardan hansıdır? (Çəki: 1)

- ☒ "Oğuznamə"
 - ☐ "İsgəndərnamə"
 - ☐ "Sirlər xəzinəsi"
 - ☐ "Əxlaqi- Nasiri"
 - ☐ "Maliyyə haqqında traktat"
-

Sual: Oğuz tayfalarının kənd təsərrüfatında hansı sahələr xüsusi üstünlük təşkil etmişdir: (Çəki: 1)

- ☐ qoyunçuluq
 - ☐ atçılıq
 - ☐ dəvəçilik
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Bunlardan hansı antik yunan filosoflarıdır? (Çəki: 1)

- ☐ Ksenefont

- ☐ Platon
 - ☐ Aristotel
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: Azərbaycanın qədim təsərrüfatı haqqında məlumata hansı mənbələrdə rast gəlinib? (Çəki: 1)

- ☒ Assuriya və Urartu mixi yazılarında, Babil mənbələrində
 - ☐ Herodotun "Tarix" əsərində
 - ☐ Aşurbannipalın mixi yazılarında
 - ☐ Qədim qala yazılarında
 - ☐ Erotosfenin əsərlərində
-

Sual: Mannanın iqtisadi quruluşu haqqında məlumatlar öz əksini hansı mənbələrdə tapmışdır? (Çəki: 1)

- ☐ Strabonun əsərlərində
 - ☒ Assuriya daşüstü yazılarında
 - ☐ qədim qala tapıntılarındadır
 - ☐ Babil mənbələrində
 - ☐ Urartu mixi yazılarında
-

Sual: Midiya dövlətinin iqtisadi həyatı haqqında məlumatlar rast gəlinir: (Çəki: 1)

- ☐ Assuriya daşüstü yazılarında
 - ☐ Urartu mixi yazılarında
 - ☒ Herodotun "Tarix" əsərində
 - ☐ Aşşurbanipalın mixi yazılarında
 - ☐ qədim əsatirlərdə
-

Sual: Antik dövr Azərbaycanın ilk iqtisadi təsvirini vermişdir: (Çəki: 1)

- ☒ Strobon
 - ☐ Erotosfen
 - ☐ Ptolomey
 - ☐ Aristotel
 - ☐ Sokrat
-

Sual: Qafqaz, Albaniya və Atropatena haqqında tarixi-coğrafi məlumat Strobonun "Coğrafiya" əsərinin neçənci kitabında öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ 9
 - ☐ 7
 - ☐ 14
 - ☒ 11
 - ☐ 16
-

Sual: Strobonun əsərində Azərbaycan ərazisində maldarlığın inkişafına əsas təsiredici amil nədir? (Çəki: 1)

- ☐ iqlim şəraitinin əlverişliliyi
- ☒ Kür çayı və onun qollarının torpağın məhsuldarlığının artırması
- ☐ bərabər yağıntılılıq
- ☐ krik çaylar
- ☐ həmişə yaşıl bitkilərin bolluluğu

Sual: Strabonun əsərində Albaniyada sadə xalqın əmlak bölgüsü: (Çəki: 1)

- ☐ əmlak icmalar üzrə bölünür
 - ☒ əmlak icmada ümumidir
 - ☐ əmlak icmalarda xüsusi xarakterlidir
 - ☐ müxtəlif başçılar tərəfindən idarə olunur
 - ☐ əmlak müxtəlif icmalar tərəfindən idarə olunur
-

Sual: Antik dövrdə Azərbaycan ərazisində mübadilə ticarətinin göstəriciləri haqqında məlumat verilib: (Çəki: 1)

- ☒ Strabonun əsərində
 - ☐ mixi yazılarda
 - ☐ Herodotun əsərlərində
 - ☐ Babil mənbələrində
 - ☐ Assuriya mixi yazılarında
-

Sual: Strabonun qaynaqlarına əsasən Albaniyada əkinçiliyin inkişaf göstəricisi hansı əsas amildir? (Çəki: 1)

- ☒ süni suvarma
 - ☐ sənətkarlığın inkişafı
 - ☐ bol sulu çay şəbəkəsi
 - ☐ hamısı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Albaniyada sadə xalqın əmlak bölgüsü əmək icmalarında ümumi olması fikri kimə mənsubdur? (Çəki: 1)

- ☐ Moyisey Kalakatun
 - ☒ Strobon
 - ☐ Aristotel
 - ☐ Dədə Qorqud dastanı nümunələri
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Zərdüştliyin sosial-iqtisadi və dini təlimləri hansı əsərdə cəmlənmişdir? (Çəki: 1)

- ☐ Maqizm kitabəsi
 - ☐ Midiya yazılı mənbələri
 - ☐ Assuriya mixi yazıları
 - ☒ Avesta
 - ☐ Babil yazılı mənbələri
-

Sual: "Mən bu torpaqda mal-qara saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin edirəm" fikirləri kimə aiddir? (Çəki: 1)

- ☐ Strabon
 - ☐ Maqizm cərəyanı
 - ☒ Zərdüşt
 - ☐ Makedoniyalı İskəndər
 - ☐ Aşşurbanipal
-

Sual: Hansi cərəyan əkinçilik təsərrüfat sahəsini, bolluğu yaratmağı təbliğ edirdi? (Çəki: 1)

- ☒ Avestanın Videvdat bölməsi

- ☐ Maqizm cərəyanı
 - ☐ Xürrəmilər hərəkatı
 - ☐ bütün göstərilənlər
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qədim Azərbaycan xalqının iqtisadi fikrinin öyrənilməsində ilkin mənbələrə aiddir: (Çəki: 1)

- ☐ qədim mifoloji dastanlar
 - ☐ bədii əsərlər
 - ☐ fəlsəfi traktlar
 - ☐ dini cərəyanlar
 - ☒ Yunan əsatirləri
-

Sual: Qədim Oğuz-türk tayfalarında qılinc-nizə, hərbi zireh paltarlarının və zərgərliyin inkişafı iqtisadiyyatın hansı sahəsinin tərəqqisinin göstəricisidir? (Çəki: 1)

- ☐ aqrar sahənin inkişafı
 - ☐ metalın geniş yayılması
 - ☐ xammal bolluluğu
 - ☒ sənətkarlığın inkişafı
 - ☐ göstərilənlərin hamısı aiddir
-

Sual: İlk ictimai əmək bölgüsü hansılardır? (Çəki: 1)

- ☐ Əmək kooperasiyası
 - ☐ İxtisaslaşma
 - ☐ İnteqrasiya
 - ☐ Təmərküzləşmə
 - ☒ Əkinçiliyin heyvandarlığın ayrılması, sənətkarlığın meydana gəlməsi, ticarətin yaranması
-

Sual: Aşağıdakılardan Antik yunan filosofudur: (Çəki: 1)

- ☐ K.Marks
 - ☐ F.Engels
 - ☐ Hegel
 - ☒ Platon
 - ☐ Feyerbax
-

Sual: Oğuz tayfalarının əsas kənd təsərrüfatı məşğuliyyəti: (Çəki: 1)

- ☐ Tütünçülük
 - ☐ Pambıqçılıq
 - ☐ Üzümçülük
 - ☐ Tütünçülük, pambıqçılıq
 - ☒ Qoyunçuluq, atçılıq, dəvəçilik
-

Sual: "Oğuznamə" hansı tayfaların təsərrüfat həyatından bəhs edir. (Çəki: 1)

- ☐ Türkmən
 - ☐ Səlcuq
 - ☐ Qırğız
 - ☒ Oğuz
 - ☐ Kərkük
-

Ad	0202
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qədim oğuz türk tayfalarında sənətkarlıq məmulatları neçə istiqamətdə inkişaf etmişdir? (Çəki: 1)

- ☐ 4
☒ 2
☐ 6
☐ 3
☐ 7

Sual: Bunlardan hansı Nizamülmülkün əsəridir? (Çəki: 1)

- ☐ " Maliyyə haqqında traktat"
☐ " Sirlər xəzinəsi"
☐ "Əxlaqi Nasiri"
☒ "Siyasətnamə"
☐ "Yeddi gözəl"

Sual: Bunlardan hansı "XIV əsrin A.Smiti" adlandırılır? (Çəki: 1)

- ☐ N.Gəncəvi
☐ M.Fizuli
☐ D.Rikardo
☒ İbn Xəldun
☐ N.Tusi

Sual: Albaniyanın beynəlxalq ticarətdə mühüm rol oynadığını göstərən amillərə aid deyil: (Çəki: 1)

- ☐ qədim dövrdən pul sisteminin mövcudluğu
☐ əlverişli coğrafi mövqe
☐ mübadilə ticarəti
☐ qonşu ölkələrlə əlaqə
☒ pul sisteminin mövcud olmaması

Sual: "Türklər dəmirin sənaye üsulu ilə istehsalını Mərkəzi Asiyada mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxıblar" məlumatına kimin əsərində rast gəlinir? (Çəki: 1)

- ☐ Strabon
☐ Herodot
☐ Babil mənbələrində
☒ Lev Qumilyov
☐ qədim türk dastanlarında

Sual: Azərbaycanın iqtisadi fikrinin meydana gəlməsi sıx bağlıdır: (Çəki: 1)

- ☒ sosial hərəkətlərlə
☐ müharibələr və iğtışaşlarla

- ☐ sənətkarlığın az inkişafı
 - ☐ əkinçilik sahələrinin az inkişafı
 - ☐ sənət əşyaları
-

Sual: Aşağıdakı göstəricilər hansı sosial hərəkətinə aiddir: 1. Geniş xalq kütlələri mənafəyi naminə yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum edilməsi 2. onların əmlakının alınması 3. qullarını alması 4. xalqları 3 il müddətində vergi və orduda qulluqdan azad edilməsi (Çəki: 1)

- ☒ Qaumatanın sosial hərəkəti
 - ☐ Manna dövlət islahatları
 - ☐ qədim dövlət quruluşlarının keçirdiyi islahatlar
 - ☐ İrənzunun hakimiyyəti dövrü
 - ☐ Midiya ağalığı dövrü
-

Sual: Qaumatanın sosial hərəkətinə aiddir: (Çəki: 1)

- ☐ geniş xalq kütlələri mənafəyi naminə yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum edilməsi
 - ☐ yuxarı təbəqədən əmlakının alınması
 - ☐ yuxarı təbəqədən qullarını alması
 - ☐ xalqları 3 il müddətində vergi və orduda qulluqdan azad edilməsi
 - ☒ göstərilənlərin hamısı
-

Sual: Qaumatanın sosial hərəkətinə aid deyil: (Çəki: 1)

- ☐ geniş xalq kütlələri mənafəyi naminə yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum edilməsi
 - ☐ yuxarı təbəqədən əmlakının alınması
 - ☐ yuxarı təbəqədən qullarını alması
 - ☒ sosial qeyri-bərabərsizliyi qorumaq
 - ☐ xalqları 3 il müddətində vergi və orduda qulluqdan azad edilməsi
-

Sual: Qədim Azərbaycan xalqının iqtisadi fikrinin öyrənilməsində ilkin mənbələrə aiddir: (Çəki: 1)

- ☐ qədim mifoloji dastanlar
 - ☐ bədii əsərlər
 - ☐ fəlsəfi traktatlar
 - ☐ dini cərəyanlar
 - ☒ göstərilənlərin hamısı aiddir
-

Sual: Dastanlarda qeyd olunmuş uzaq keçmişimizdə işlədilən əmək alətləri, istehsal olunan məhsullar, peşə və əmək verdişləri haqqında məlumatlar nəyin inkişafının göstəricisidir? (Çəki: 1)

- ☐ milli şüur
 - ☒ sosial-iqtisadi həyat tərzinin
 - ☐ dini cərəyanların
 - ☐ hamısı düzdür
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qədim Azərbaycan ərazisində iqtisadi-sosial həyat tərzinin inkişafı dastanlarda və qaynaqlarda hansı amillərlə öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulla
- ☐ peşə və əmək verdişləri

- ☐ əmək alətləri
 - ☒ göstərilənlərin hamısı aiddir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qədim Azərbaycan ərazisində könüllü birgə-əmək prosesi öz əksini hansı sahələrdə tapırdı? (Çəki: 1)

- ☐ qoyunçuluq və qoyun qırımı
 - ☐ atçılıq
 - ☐ süd sağımı
 - ☐ xalça-palaz toxunması
 - ☒ göstərilərdən hamısı
-

Sual: Qədim Azərbaycan ərazisində mövcud olan könüllü birgə-əmək vərdişlərini müasir dövrün hansı iqtisadi prosesləri ilə müqayisə etmək olar? (Çəki: 1)

- ☐ sadə əmək koperasiyası
 - ☐ kooperativ təsərrüfat
 - ☐ kollektiv təsərrüfat
 - ☐ kolxoz təsərrüfatı
 - ☒ göstərilənlərin hamısı aiddir
-

Sual: XIV əsrin "A.Smiti" kimi adlandırmışlar? (Çəki: 1)

- ☐ A.Marşal
 - ☐ K.Menger
 - ☐ Bem-Baverk
 - ☒ İbn Xaldun
 - ☐ Nəsrəddin Tusi
-

Sual: İbn Xaldunun əsas iqtisadi görüşləri hansı əsərində əks olunub? (Çəki: 1)

- ☐ Politika
 - ☒ Müqəddimə
 - ☐ Əxlaqi-nasir
 - ☐ Kapital
 - ☐ Ekonomiks
-

Sual: Faizlə borc vermək necə adlanır? (Çəki: 1)

- ☐ Kredit
 - ☐ Mənfəət
 - ☐ Unta
 - ☒ Sələm
 - ☐ Suda
-

Sual: Azərbaycanda girmiş böhranı neçənci əsrlər də olmuşdur? (Çəki: 1)

- ☐ IX-X əsrlərdə
 - ☒ X-XIII əsrlərdə
 - ☐ XIV-XVI əsrlərdə
 - ☐ XVI-XVII əsrlərdə
 - ☐ XVIII-XIX əsrlərdə
-

Sual: Əlverişli təbii iqlim şəraiti Azərbaycanda hansı sahənin inkişafına əlverişli şərait yaratmışdır? (Çəki: 1)

- ☐ Bostançılığın
- ☐ Üzümçülüyün
- ☐ Tütünçülüyün
- ☒ Əkinçiliyin və maldarlığın
- ☐ Donuzçuluğun

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Siyasət" və "Əxlaq" əsərlərinin müəllifi: (Çəki: 1)

- ☒ Aristotel
- ☐ N.Tusi
- ☐ K.Marks
- ☐ N.Gəncəvi
- ☐ M.Fizuli

Sual: İlk kapital yığımı ilk dəfə kim tərəfindən işlədilmişdir? (Çəki: 1)

- ☐ D.Rikardo
- ☒ A.Smit
- ☐ K.Marks
- ☐ Aristotel
- ☐ Platon

Sual: "Müqəddimə" əsərinin müəllifi: (Çəki: 1)

- ☐ N.Gəncəvi
- ☐ N.Tusi
- ☒ İbn Xəldun
- ☐ K.Marks
- ☐ F.Xoyski

Sual: Azərbaycanda ilkin iqtisadi fikirlərin formalaşmasında hansı dini cərəyanın rolu olmuşdur? (Çəki: 1)

- ☒ Maqizmə cərəyanı
- ☐ Məzdək hərəkatı
- ☐ Xürrəmilər hərəkatı
- ☐ bütün göstərilənlər
- ☐ düzgün cavab yoxdur

Sual: Azərbaycanda ilkin iqtisadi fikirlərin formalaşmasında hansı dinin rolu olmuşdur? (Çəki: 1)

- ☒ maqizmdən bəhrələnən Zərdüştlük
- ☐ xristianlıq

- ☐ islam
 - ☐ iudizm
 - ☐ duzgun cavab yoxdur
-

Sual: Midiya dövlətinin sosial-iqtisadi ideologiyası hansı dini cərəyanda cəmlənmişdir? (Çəki: 1)

- ☐ Məzdək hərəkatı
 - ☒ Maqizm cərəyanı
 - ☐ Xürrəmilər hərəkatı
 - ☐ bütün göstərilənlər
 - ☐ düzgun cavab yoxdur
-

Sual: Eramızın III əsrinin əvvələrində iqtisadi fikri ifadə edən cərəyan hansıdır? (Çəki: 1)

- ☐ məzdək cərəyanı
 - ☐ maqizm cərəyanı
 - ☒ mani cərəyanı
 - ☐ hamısı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Məzdək hərəkatının başlama səbəbinə aid deyil: (Çəki: 1)

- ☐ kənd icmaçılarının parçalanması
 - ☐ kənd icmalarının feodal mülkünə çevrilməsi
 - ☐ kəndli torpaqların hesabına iri feodal mülklərin yaranması
 - ☐ kəndlilərin feodallardan asılı vəziyyətə salınması
 - ☒ sosial-iqtisadi vəziyyətin sabitliyi
-

Sual: 1.Ədalətli cəmiyyətin qurulması; 2.İnsanlar arasında əmlak bərabərliyinin yaradılması – V əsr tarixində hansı hərəkatın başlıca məqsədlərindən idi? (Çəki: 1)

- ☐ maqizm
 - ☒ məzdək
 - ☐ zərdüşt
 - ☐ hamısı
 - ☐ düzgun cavab yoxdur
-

Sual: Məzdək hərəkatının başlıca məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☒ varlı-yoxsul təbəqəsini qabarıq şəkildə təbliğ etmək
 - ☐ ədalətli cəmiyyətin qurulması
 - ☐ insanlar arasında əmlak bərabərliyinin yaradılması
 - ☐ əmək bərabərsizliyinin aradan qaldırılması
 - ☐ əhalinin sosial-iqtisadi sabitliyini təmin etmək
-

Sual: Assuriya daşüstü yazılarında hansı qədim dövlət quruluşunun ilkin iqtisadi verdişləri haqqında məlumat verilmişdir? (Çəki: 1)

- ☒ Manna
 - ☐ Aratta
 - ☐ Kutti
 - ☐ Turukki
 - ☐ Lulubbi
-

Sual: Albaniyanın beynəlxalq ticarətdə mühüm rol oynadığını göstərən amil hansıdır? (Çəki: 1)

- ☒ qədim dövrdən pul sisteminin mövcudluğu
- ☐ əkinçiliyin inkişafı
- ☐ süni suvarmanın yaradılması
- ☐ hamısı
- ☐ göstərilənlərdən heç biri

Sual: Albaniyada torpaq üzərində xüsusi feodal mülkiyyətinin hansı formaları mövcud idi? (Çəki: 1)

- ☒ dostakert və xostaq
- ☐ cizyə və xərac
- ☐ xostaq və xərac
- ☐ cizyə və dostakert
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Bu əsərlərdən hansının əsas mövzusu sələmçilikdir? (Çəki: 1)

- ☒ "Sərgüzəşti-mərdi-xəsis"
- ☐ "Aldanmış kəvakib"
- ☐ "Şərqi Zaqafqaziyanın ehtiyaclarına dair"
- ☐ "İbrahimbəyin səyahətnaməsi"
- ☐ "Sirlər xəzinəsi"

Sual: Sələm nə deməkdir? (Çəki: 1)

- ☒ faizlə borc vermək
- ☐ faizsiz borc vermək
- ☐ yaşayış şəraiti
- ☐ həyat səviyyəsi
- ☐ elmin bir qolu

Sual: Müsəlman ideoloqları İslam iqtisadi sisteminin başlıca məqsədini nədə görürlər? (Çəki: 1)

- ☐ sosial ədalətə malik olmaqda
- ☐ insanların əsas mənəvi-maddi tələbatını ödəməkdə
- ☐ yoxsulluğun aradan qaldırılmasında
- ☐ həmiyə təhsil verməkdə
- ☒ göstərilənlərin hamısı aiddir

Sual: İslamın müqəddəs kitabı «Qurani-Kərim»də nəyə icazə verilmir? (Çəki: 1)

- ☐ sahibkarlıq fəaliyyətinə
- ☐ xüsusi mülkiyyətçiliyə
- ☒ sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə
- ☐ alqı-satqıya, ticarətlə məşğul olmağa

☐ xarici malların alqı-satqısına

Sual: Cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması hansı Azərbaycan şairinin əsərlərində əsas yer tutur? (Çəki: 1)

- ☒ Nizami
 - ☐ Nəsimi
 - ☐ Fizuli
 - ☐ Məhsəti
 - ☐ Səməd Vurğun
-

Sual: İcma torpağı nədir? (Çəki: 1)

- ☐ Şəhərlərin yerləşdiyin torpaq
 - ☐ Kəndin yerləşdiyi torpaq
 - ☐ Becərilməyən torpaq
 - ☒ Kəndlilərin bölüşdürüb becərdiyi torpaq
 - ☐ Sənətkarların torpaqları
-

Sual: İntibah dövrü Azərbaycanda hansı əsri əhatə edir? (Çəki: 1)

- ☐ VI əsr
 - ☐ VII- VIII əsr
 - ☐ XV əsr
 - ☐ IX- X əsr
 - ☒ XII əsr
-

Sual: İbn Əl- Əsir Gəncəni Azərbaycanın nəyi adlandırmışdır? (Çəki: 1)

- ☐ Mərkəzi
 - ☐ Paytaxtı
 - ☐ Ürəyi
 - ☒ “Aranın anası”
 - ☐ Əyaləti
-

Sual: Şəmsəddin Eldəgiz kimdir? (Çəki: 1)

- ☐ Ağqoyunlular dövlətinin banisi
 - ☐ Qaraqoyunlular dövlətinin banisi
 - ☐ Atropaten dövlətinin banisi
 - ☒ Atabəylər dövlətinin banisi
 - ☐ Midiya dövlətinin banisi
-

Sual: Hansı Azərbaycan dövlətləri şəraitində nisbi sabitliyə və məhsuldar qüvvələrin inkişafına əlverişli şərait yaranmışdır? (Çəki: 1)

- ☐ Qaraqoyunlu dövləti
 - ☐ Ağqoyunlu dövləti
 - ☐ Atabəylər dövləti
 - ☒ Eldənizlərin və Şirvanşahlar dövləti
 - ☐ Atropaten dövləti
-

Sual: Azərbaycan şairlərindən daha çox kim zülmə dözməməyə, birləşməyə mübarizəyə çağırırdı? (Çəki: 1)

- ☐ Nəsimi

- ☐ Nəvai
 - ☐ Xətai
 - ☒ Nizami
 - ☐ Xəqani
-

Sual: Azərbaycanın qərblə şərqin mühüm ticarət yollarının üstündə yerləşməsi ona hansı üstünlük verirdi? (Çəki: 1)

- ☐ Ölkəyə sərvət gəlməsinə
 - ☐ Ölkədən sərvət getməsinə
 - ☐ Ölkələrlə əməkdaşlıq etməyə
 - ☒ Xarici ölkələrlə ticarət əlaqələrinin asanlaşdırırdı
 - ☐ Şərq və Qərb ölkələrindən rüsum alırdı
-

Sual: Aşağıdakı əsərlərdən hansı N.Tusinindir? (Çəki: 1)

- ☐ Politika
 - ☐ Müqəddimə
 - ☒ "Maliyə haqqında traktatlar"
 - ☐ Kapital
 - ☐ Xəmsə
-

Sual: Şəhərlərin inkişafı, ictimai-iqtisadi münasibətlərdə dəyişikliklər, sənətkarlıq və ticarətin inkişafı hansı dövrü səciyyələndirir? (Çəki: 1)

- ☒ İntibah
 - ☐ Neolit
 - ☐ Sənaye dövrü
 - ☐ İqtisadi durğunluq
 - ☐ Çiçəklənmə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: "Kitabi - Dədə Qorqud" dastanı neçə boydan ibarətdir? (Çəki: 1)

- ☐ 11
 - ☐ 7
 - ☒ 12
 - ☐ 10
 - ☐ 8
-

Sual: "Kitabi - Dədə Qorqud"-da cərəyan edən hadisələr əsasən harada baş vermişdir? (Çəki: 1)

- ☐ Avropada
- ☐ Şərqi Asiyada
- ☐ Qərbi Asiyada
- ☒ Azərbaycanda

☐ İranda

Sual: Qədim dövrdə Azərbaycan ərazisində ictimai əmək bölgüsünün genişlənməsindən, əmək məşğuliyyətlərinin inkişafından hansı dastanda ətraflı məlumat verilmişdir? (Çəki: 1)

- ☒ Kitabı-Dədə Qorqud
 - ☐ Koroğlu
 - ☐ Yunan əsatirləri
 - ☐ Assuriya mixi yazılarında
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ərəb xilafəti dövründə Azərbaycan ərazisində sosial-iqtisadi fikir hansı təlimdə öz əksini tapdı? (Çəki: 1)

- ☒ xürrəmilər
 - ☐ məzdəkilər
 - ☐ manilər
 - ☐ məqizistlər
 - ☐ heç biri
-

Sual: Qədim oğuz türk tayfalarının sosial-iqtisadi həyat tərzini özündə mükəmməlcəsinə əks etdirən nümunə hansıdır? (Çəki: 1)

- ☐ Koroğlu dastanı
 - ☒ Kitabı-Dədə Qorqud
 - ☐ Oğuz türklərinin tarixi
 - ☐ bütün göstərilənlər
 - ☐ düzgün cavab yoxdur
-

Sual: XV əsr Avropada nə dövrü kimi səciyyələnir? (Çəki: 1)

- ☐ Sənaye dövrü
 - ☐ Elmi-texniki tərəqqi dövrü
 - ☐ İnqilablar dövrü
 - ☒ İntibah dövrü
 - ☐ Neolit dövrü
-

Sual: Şah İsmayıl Xətəinin ən böyük xidməti nədədir? (Çəki: 1)

- ☐ Şahlıqla yanaşı şair olmasında
 - ☐ Gənc yaşlarında şah olmasında
 - ☒ Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti yaratması
 - ☐ Humanist olması
 - ☐ Bütün müharibələrdə qalib gəlməsində
-

Sual: Əl-Fərabi, İbn Sina, N. Tusi hansı ölkələrin mütəfəkkirləridir? (Çəki: 1)

- ☐ Avropa ölkələrinin
 - ☒ Qərb ölkələrinin
 - ☐ Şərq ölkələrinin
 - ☐ Asiya ölkələrinin
 - ☐ Cənub ölkələrinin
-

Sual: K.Marksın "şah" əsəri (Çəki: 1)

- ☒ Kapital

- ☐ Politika
 - ☐ Xalqların sərvəti
 - ☐ Ekonomiks
 - ☐ Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
-

Sual: A.Smitin ən məşhur əsəri (Çəki: 1)

- ☐ Maliyyə haqqında
 - ☐ Vergi haqqında
 - ☒ Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında
 - ☐ Siyasətnamə
 - ☐ Politika
-

Sual: M.F.Axundov 1850-1856-cı illərdə neçə komediya yazmışdır? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 6
-

Sual: M.F.Axundov komediyalarında Azərbaycanın nəyini əks etdirmişdir? (Çəki: 1)

- ☒ sosial-iqtisadi həyatını
 - ☐ mədəniyyətini
 - ☐ tarixini
 - ☐ ədəbiyyatını
 - ☐ milli xüsusiyyətini
-

Sual: M.F.Axundov "Sərgüzəşti-mərdi xəsis" əsərində nəyi tənqid etmişdi (Çəki: 1)

- ☐ rüşvəti
 - ☒ xəsisliyi
 - ☐ əliaçıqlığı
 - ☐ mərdliyi
 - ☐ sələmçiliyi
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Kitabi - Dədə Qorqud" dastanında maliyyəni səciyyələndirən aşağıdakı anlayışlardan istifadə olunmuşdur: (Çəki: 1)

- ☐ "yeddi illik şərab"
 - ☐ "qatar-qatar dəvələr"
 - ☐ "Ərəb atı"
 - ☐ "gözəl bədəvi"
 - ☒ xəzinə, qızıl-gümüş, pul, xərclik vermək, altın və ticarət
-

Sual: "Kitabi-Dədə Qorqud" dastanındakı hansı anlayışlar həmin dövrdə feodal mülkiyyətinin hakim mövqeyini göstərir? (Çəki: 1)

- ☐ xan,bəy və nöker məhfumlarından
 - ☐ bəylərin çoxlu mal-dövlətə sahibliyi
 - ☐ bəylərin köç sahələrinə malik olmaq cəhdləri
 - ☐ məhsul rentasının mövcudluğu
 - ☒ göstərilənlərin hamısı aiddir
-

Sual: "Kitabi-Dədə Qorqud" dastanına əsasən qədim Azərbaycan ərazisində feodal səciyyəli mülkiyyət formaları ilə bərabər hansı mülkiyyət formaları da mövcud olub? (Çəki: 1)

- ☐ şəxsi mülkiyyət
 - ☐ icma-qəbilə ukladları
 - ☒ şəxsi mülkiyyət və icma-qəbilə ukladları
 - ☐ heç biri
 - ☐ kollektiv mülkiyyət
-

Sual: "Kitabi-Dədə Qorqud"un üzünü çıxartmış və alman dilinə tərcümə etmiş Alman alimi kimdir? (Çəki: 1)

- ☒ T.Neldeke
 - ☐ K.Marks
 - ☐ D.Rikardo
 - ☐ İbn Xəldun
 - ☐ N.Gəncəvi
-

Sual: B.M.Jimuneke və A.N.Kononov nəyi rus dilində yenidən çap etdirirlər və ona maraqlı yazılar da verirlər? (Çəki: 1)

- ☒ Kitabi-Dədə Qorqud
 - ☐ İsgəndərnamə
 - ☐ Oğuznamə
 - ☐ Əxlaqi-Nasir
 - ☐ hamısı
-

Sual: "Kitabi-Dədə Qorqud " un hansı məfhumunda Şimali və Cənubi Azərbaycan coğrafi ərazi bölgüləri nəzərdə tutulur? (Çəki: 1)

- ☒ Daş oğuz
 - ☐ Qalın oğuz
 - ☐ İç oğuz
 - ☐ Çöl oğuz
 - ☐ hamısı
-

Sual: "Kitabi-Dədə Qorqud " un hansı məfhumunda Kür və Araz çayları qovşaqlarında yerləşən torpaqları əhatə etdiyi bildirilir? (Çəki: 1)

- ☒ İç oğuz
 - ☐ Qalın oğuz
 - ☐ Daş oğuz
 - ☐ Çöl oğuz
 - ☐ heç biri
-

Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Z.Bünyadov X-XIII əsrlərdə Azərbaycanda gümüş böhranının əsas səbəbini nədə görürdü? (Çəki: 1)

- ☐ başqa ölkələrdən gümüş idxalında
- ☐ qızılın artmasında
- ☐ mis pulların tədavüldən çıxarılmasında
- ☐ kağız pulların meydana gəlməsində
- ☒ Şimal ölkələri ilə geniş ticarət əlaqələri nəticəsində ölkədən çoxlu miqdarda gümüş ixrac edilməsində

Sual: V əsrdən VIII əsrə qədər Azərbaycan ərazisindəki iqtisadi-sosial həyatın inkişafı və quruluşu haqqında məlumata hansı mənbədə rast gəlinir? (Çəki: 1)

- ☒ Moyisey Kalankatukun "Alban tarixi" əsərində
- ☐ Avestanın Videvdat bölməsində
- ☐ "Kitabi-Dədə Qorqud" dastanı
- ☐ göstərilənlərin hamısında
- ☐ göstərilənlərdən heç biri

Sual: Moyisey Kalankatukun "Alban tarixi" əsərində hansı əsr Azərbaycan iqtisadiyyatından bəhs olunur? (Çəki: 1)

- ☐ II – IV əsr
- ☒ V-VIII əsr
- ☐ erkən alban dövləti
- ☐ eramızın ilk əsrləri
- ☐ düzgün cavab yoxdur

Sual: Moyisey Kalankatukun "Alban tarixi" əsərində rast gəlinir: (Çəki: 1)

- ☒ V-VIII əsrlərdə Azərbaycan ərazisindəki iqtisadi-sosial həyatın inkişafı və quruluşu
- ☐ eramızın ilk əsərində mövcud olan iqtisadi-sosial həyat barədə məlumat
- ☐ Albaniyada süni suvarma sisteminin yaradılması barədə məlumat
- ☐ göstərilənlərin hamısına
- ☐ düzgün cavab yoxdur

Sual: Feodal münasibətlərinin hakim mövqe tutduğu dövrdə torpaq üzərində hansı mülkiyyət formaları mövcud idi? (Çəki: 1)

- ☐ ümumi və xüsusi
- ☒ dövlət və xüsusi
- ☐ dövlət və ümumi
- ☐ fərdi və xüsusi
- ☐ düzgün cavab yoxdur

Sual: Albaniyada irsi torpaq sahibləri adlanır: (Çəki: 1)

- ☐ xostak

- ☐ cizyə
- ☒ dastakert
- ☐ xarat
- ☐ düzgun cavab yoxdur

Sual: "Kitabi-Dədə Qorqud" mənbələrinə əsaslanaraq iqtisadiyyata və təkrar istehsal prosesinə sarsıdıcı zərbə vuran əsas amillər: (Çəki: 1)

- ☐ iqtisadi çevriliş
- ☐ islahatlar
- ☒ müharibə və döyüş vəziyyəti
- ☐ acınacaqlı həyat tərz
- ☐ sosial bərabərsizlik

Bölmə: 0501

Ad	0501
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: "Xəmsə"nin müəllifi: (Çəki: 1)

- ☐ N.Tusi
- ☐ Əl- Biruni
- ☐ M.Fizuli
- ☐ K.Marks
- ☒ N.Gəncəvi

Sual: Bu əsərlərdən hansılar "Xəmsə"yə aiddir? (Çəki: 1)

- ☐ "Yeddi gözəl"
- ☐ "Xosrov və Şirin"
- ☐ "Sirlər xəzinəsi"
- ☐ "Leyli və Məcnun"
- ☒ hamısı

Sual: N.Gəncəvinin əsərlərində nə mühüm yer tutur? (Çəki: 1)

- ☒ insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması
- ☐ ekoloji problemlər
- ☐ ölkənin hərbi vəziyyəti
- ☐ qonşu ölkələrlə iqtisadi və mədəni münasibətlər
- ☐ ailə problemləri

Sual: N.Gəncəvinin bütün əsərlərinin başlıca qayəsini nə təşkil edirdi? (Çəki: 1)

- ☐ dövlət başçısı
- ☒ əmək və əməkçi surətləri
- ☐ xəzinə ilə bağlı işlər
- ☐ müstəmləkə siyasəti

☐ müharibələr

Sual: N.Gəncəvi neçənci əsrlərdə yaşamışdır? (Çəki: 1)

- ☐ X- XI
 - ☐ XIX- XX
 - ☐ XV- XVI
 - ☐ XIV- XV
 - ☒ XII- XIII
-

Sual: Atabəylər dövlətinin banisidir: (Çəki: 1)

- ☒ Şəmsəddin Eldəniz
 - ☐ N.Gəncəvi
 - ☐ N.Tusi
 - ☐ İbn Xəldun
 - ☐ Cavanşir
-

Sual: Azərbaycanda Eldənizlər və Şirvanşahlar dövlətinin möhkəmlənməsi nəyə şərait yaratmışdır? (Çəki: 1)

- ☐ insanların müflisləşməsinə
 - ☒ nisbi sabitliyin yaranmasına və məhsuldar qüvvələrin inkişafına
 - ☐ xarici işğallara
 - ☐ təsərrüfat həyatının süqutuna
 - ☐ ardıcıl müharibələrə
-

Sual: Azərbaycan ərazisində əkinçiliyin və maldarlığın inkişafı üçün zəmin yaradan səbəblər: (Çəki: 1)

- ☒ əlverişli təbii iqlim şəraiti
 - ☐ dağlıq ərazilərin üstünlük təşkil etməsi
 - ☐ xarici işğallar
 - ☐ şoran torpaqların olması
 - ☐ xarici iqtisadi əlaqələr
-

Sual: "Sərgüzəşti- mərđi- xəsis" əsərinin əsas sujeti (Çəki: 1)

- ☐ Humanizm
 - ☐ Vətənpərvərlik
 - ☐ Xəyanət
 - ☒ Sələmçilik
 - ☐ Məhəbbət
-

Sual: X-XII əsrlərdə Azərbaycandan külli miqdarda gümüş ixracı nəyə səbəb olmuşdur? (Çəki: 1)

- ☐ Ticarətin inkişafına
 - ☐ İqtisadi integrasiyaya
 - ☐ Ölkənin varlanmasına
 - ☒ Gümüş böhranına
 - ☐ Ölkənin yoxsullaşmasına
-

Sual: N. Gəncəvinin əsəridir: (Çəki: 1)

- ☐ Əxlaqi-Nasir

- ☐ Gülüstan
- ☐ Aldanmış Kəvakib
- ☒ "Xəmsə"
- ☐ "İbrahimbəyin səyahətnaməsi"

Sual: Azərbaycanın əlvreşli təbii iqlim şəraitinin kənd təsərrüfatının hansı sahələrinin inkişafına imkan yaratmışdır? (Çəki: 1)

- ☐ Hasilat sənayesinin
- ☐ Tütünçülüyn
- ☐ Üzümçülüyn
- ☒ Əkinçiliyin və maldarlığın
- ☐ Meşəçiliyin

Sual: Bu əsərlərdən hansı "Xəmsə"yə aid deyil? (Çəki: 1)

- ☐ "Yeddi gözəl"
- ☐ "Sirlər xəzinəsi"
- ☐ "Xosrov və Şirin"
- ☒ Qobusnamə
- ☐ "Leyli və Məcnun"

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: N.Gəncəvi xalqın ağır vəziyyətinin xalqla dövlət arasında olan ziddiyyətlərin səbəbini nədə görürdü? (Çəki: 1)

- ☒ feodalizm quruluşunda
- ☐ sosializm quruluşunda
- ☐ kapitalizm quruluşunda
- ☐ əkinçilikdə
- ☐ maldarlıqda

Sual: N.Gəncəvi nəyi özünə şərəf sayırdı? (Çəki: 1)

- ☐ çoxlu əsərlər yazmağı
- ☐ sarayda yaşamağı
- ☐ çoxlu dillər bilməyi
- ☒ xalqa xidmət etməyi, öz xalqının işinə yaramağı
- ☐ öz mənafeyini güdməyi

Sual: "Qüvvət elmdədir", "Bilikli adamlar uzağı görər" bu deyimlər kimə aiddir? (Çəki: 1)

- ☐ N.Tusi
- ☐ K.Marks
- ☐ İbn Xəldun
- ☒ N.Gəncəvi

Sual: N.Gəncəviyə görə ... bir təbii və bioloji proses kimi bütün canlılara məxsus olan zəruri haldır? (Çəki: 1)

- ☒ istehlak
 - ☐ istehsal
 - ☐ mübadilə
 - ☐ əmək
 - ☐ bölgü
-

Sual: Nizami xalqı nəyə səsləyirdi? (Çəki: 1)

- ☐ hərc-mərcliyə
 - ☐ müharibəyə
 - ☒ zülmə dözməməyə, birləşməyə, mübarizəyə
 - ☐ hakimiyyəti devirməyə
 - ☐ işğalçılıq etməyə
-

Sual: XII əsrdə Azərbaycanda dövlətə məxsus torpaqlar necə adlanırdı? (Çəki: 1)

- ☐ iqta
 - ☒ divan
 - ☐ mülk
 - ☐ xass
 - ☐ xanədan
-

Sual: Bunlardan hansı kəndlilərin bölüşdürüb becərdiyi torpaqlardır? (Çəki: 1)

- ☐ divan
 - ☐ mülk
 - ☒ icma
 - ☐ iqta
 - ☐ xass
-

Sual: XII əsrdə Azərbaycanda hansı dövr adlanır? (Çəki: 1)

- ☐ Neolit dövrü
 - ☒ İntibah dövrü
 - ☐ mezolit dövrü
 - ☐ paleolit dövrü
 - ☐ eneolit dövrü
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Zəhmətə, əməyə, fəaliyyətə çağırış Nizaminin əxlaq təlimində mühüm yer tutur". Bu fikir kimə məxsusdur? (Çəki: 1)

- ☐ N.Tusi
 - ☐ K.Marks
 - ☒ M.Cəfər
 - ☐ C.Məmmədquluzadə
 - ☐ F.Engels
-

Sual: Nizaminin dövründə tədavüldə hansı pullar fəaliyyət göstərirdi? (Çəki: 1)

- ☐ mis
 - ☐ qızıl
 - ☐ gümüş
 - ☒ hamısı
 - ☐ heç biri
-

Sual: Nizami qızılın, gümüşün, daş-qaşın yüksək qiymətli olmasını nə ilə izah edirdi? (Çəki: 1)

- ☐ onların məişətdə istifadə olunmasında
 - ☐ onların nadirliyində
 - ☒ onların çətinliklə, çox böyük zəhmətlə hasil edilməsində
 - ☐ onların əsasən idxal edilməsində
 - ☐ onların əsasən ixrac edilməsində
-

Sual: XII əsrdə Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələri yaratmasını asanlaşdıran səbəb: (Çəki: 1)

- ☒ onun Şərqlə Qərbin mühüm ticarət yolları üzərində yerləşməsi
 - ☐ dənizə yaxın olması
 - ☐ zəngin təbii sərvətlər
 - ☐ əkinçiliyin inkişafı
 - ☐ meşə resurslarının çoxluğu
-

Sual: İbn Əl- Əsir Azərbaycanın hansı qədim şəhərini "Arranın anası" adlandırmışdır? (Çəki: 1)

- ☐ Quba
 - ☐ Bakı
 - ☒ Gəncə
 - ☐ Şamaxı
 - ☐ Şuşa
-

Sual: "Əxi"lər nə uğrunda mübarizə aparırdılar? (Çəki: 1)

- ☒ zəhmətsevərlik, ədalət və bərabərlik
 - ☐ siyasi bərabərsizlik
 - ☐ əmlakın toxunulmazlığı
 - ☐ xarici münasibətlərin yaxşılaşması
 - ☐ öz mənafeyi uğrunda
-

Sual: Aşağıdakılardan hansı Nizami Gəncəvinin iqtisadi baxışlarından biridir: (Çəki: 1)

- ☐ Onun əsərlərində feodal cəmiyyətinin nöqsanları göstərilir, mərkəzləşdirilmiş dövlət ideal siyasi quruluş hesab edilirdi
- ☐ Onun əsərlərində cəmiyyətin inkişafında ticarətin mütərəqqi rolu, tacirlərin və sələmçilərin acgözlüyü, hərəsliyi öz əksini tapmışdı

- ☐ Onun əsərlərində pul, onların rolu, mübadilə prosesində ədalətin gözlənilməsi xüsusi rol oynamışdı
 - ☐ Onun əsərlərində əməyin ictimai funksiyası öz əksini tapmışdı
 - ☒ Onun əsərlərində təbiəti, cəmiyyəti və insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla, insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının mümkün olması ideyası irəli sürülmüşdü
-

Sual: Əməyə xor baxmaq, tufeyllilik, başqalarının əməyinin mənimsənilməsi hansı mütəfəkkirlərin əsərlərində tənqid edilirdi? (Çəki: 1)

- ☐ N.Gəncəvinin
 - ☐ M.Fizulinin
 - ☐ K. Marksın
 - ☐ F.Engelsin
 - ☒ Hamısının
-

Sual: İlk ictimai əmək bölgüsü nə vaxt baş vermişdir? (Çəki: 1)

- ☐ Orta əsrlərdə
 - ☐ Feodalizm dövründə
 - ☐ Sənayenin yaranması ilə
 - ☒ İbtidai icma cəmiyyətindən quldarlığı keçid dövründə
 - ☐ Kapitalizmdə
-

Sual: Bunlardan hansı antik yunan filosofu deyildir? (Çəki: 1)

- ☐ Ksenofant
 - ☐ Platon
 - ☐ Aristotel
 - ☒ Hegel
 - ☐ Hamısı
-

Sual: Aristotelin əsəridir: (Çəki: 1)

- ☐ Vergi rüsumları haqqında
 - ☐ Maliyyə traktatları
 - ☐ Müqədimə
 - ☒ "Siyasət" və "əxlaq"
 - ☐ Əxlaqi- Nasir
-

Sual: "Leyli və Məcnun" kimin əsəridir (Çəki: 1)

- ☐ M.Fizuli
 - ☐ Xətai
 - ☒ Nizami Gəncəvi
 - ☐ M.Axundov
 - ☐ Ə.Haqqverdiyev
-

Sual: Azərbaycanda divan torpaqları kimə məxsus idi? (Çəki: 1)

- ☐ Kəndlilərə
 - ☐ Tacirlərə
 - ☐ Sənətkarlara
 - ☒ Dövlətə
 - ☐ Mülkədara
-

Bölmə: 0601

Ad	0601
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Kim "İctimaiyyət" adlandırdığı elmin mövzusunı iqtisadiyyatı öyrənməkdə görürdü? (Çəki: 1)

- ☐ İbn Xəldun
- ☒ N.Tusi
- ☐ N.Gəncəvi
- ☐ İbn Sina
- ☐ Əl Fərabi

Sual: Bunlardan hansı N.Tusiyə aiddir? (Çəki: 1)

- ☐ XI əsrdə yaşayıb yaratmışdır
- ☒ o bütün toxunduğu iqtisadi anlayış və kateqoriyalara son dərəcə konkret və aydın təriflər verməyə çalışmışdır
- ☐ "Xəmsə" əsərini yaratmışdır
- ☐ iqtisadiyyata aid əsər yazmamışdır
- ☐ Qərbin tanınmış mütəfəkkiri olmuşdur

Sual: "Maliyyə haqqında traktat" əsərinin müəllifi: (Çəki: 1)

- ☐ N.Gəncəvi
- ☐ M.Fizuli
- ☐ F.Engels
- ☒ N.Tusi
- ☐ K.Marks

Sual: N.Tusi yaradıcılığında kimlərin əsərlərindən istifadə etmişdir? (Çəki: 1)

- ☐ Platon
- ☐ Aristotel
- ☐ İbn Sina
- ☐ Fərabi
- ☒ hamısı

Sual: Tusinin "Əxlaqi-Nasiri" əsəri neçə məqalədən ibarət olmuşdur? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5

Sual: N.Tusi "varlıqlar haqqında olan elmi" hansı hissələrə bölmüşdür? (Çəki: 1)

- ☐ iqtisadi və siyasi

- ☒ nəzəri və əməli
 - ☐ daxili və xarici
 - ☐ şifahi və yazılı
 - ☐ siyasi və xarici
-

Sual: "Elm əməlsiz, əməl isə elmsiz mümkün deyildir." Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☐ N.Gəncəvi
 - ☒ N.Tusi
 - ☐ F.Rəşid-əd-Din
 - ☐ M.Fizuli
 - ☐ Atatürk
-

Sual: N.Tusi öz əsərlərində hansı metodlardan istifadə etmişdir? (Çəki: 1)

- ☐ analiz
 - ☐ sintez
 - ☐ abstrakt
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: N.Tusi «İctimaiyyət»i necə izah edirdi? (Çəki: 1)

- ☒ ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir
 - ☐ insanların tələbatını öyrənən elmdir
 - ☐ insanların davranışını öyrənən elmdir
 - ☐ istehsal münasibətlərini öyrənən elmdir
 - ☐ heç biri
-

Sual: Qazan xanın islahatlarının həyata keçirilməsində bilvasitə iştirak edən məşhur tarixçi kimdir? (Çəki: 1)

- ☒ Rəşid-əd-din
 - ☐ N.Tusi
 - ☐ İbn-Xəldun
 - ☐ heç biri
 - ☐ hamısı
-

Sual: XIII əsr Azərbaycanda iqtisadi fikrin inkişafında necə yer tutur? (Çəki: 1)

- ☒ xüsusi
 - ☐ faktiki
 - ☐ təşkilati
 - ☐ nəzəri
 - ☐ parktiki
-

Sual: "İnsan yaşamaq üçün yeməyə möhtacdır, insanın yeməyi isə başqa heyvanlardakı kimi ələf və sudan ibarət deyil və təbiət tərəfindən hazır-nazir verilmir" fikrləri Tusinin hansı iqtisadi əsərində öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Zice Elxani
 - ☐ Bağdada səfər
 - ☒ Əxlaqi-Nasiri
 - ☐ Sirlər Xəzinəsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tusiyyə görə istehsal prosesinin zəruri amilləri hansılardır? (Çəki: 1)

- ☐ əmək
 - ☐ əmək alətləri
 - ☐ əmək alətləri və torpaq
 - ☐ iqtisadi münasibətlər
 - ☒ əmək, əmək alətləri və torpaq
-

Sual: Tusinin iqtisadi nəzəriyyəsinin ana xəttini nə təşkil edir? (Çəki: 1)

- ☒ birgə faydalı məqsədli əmək sistemi və onun üstünlükləri
 - ☐ əmək, əmək alətləri
 - ☐ mülkiyyət münasibətləri
 - ☐ iqtisadi münasibətlər
 - ☐ hamısı aiddir
-

Sual: "Hər kəs özünün daha çox sevdiyi və daha yaxşə bildiyi peşə ilə məşğul olsa birgə əmək sistemi yaranır xeyir artır şər azalar" fikri kimə məxsusdur? (Çəki: 1)

- ☐ Nizami Gəncəvi
 - ☐ İbn Xəldun
 - ☐ İbn Sina
 - ☒ Nəsrəddin Tusi
 - ☐ Sirlər Xəzinəsi
-

Sual: Tusinin dövlət xəzinəsində ehtiyat saxlanması zəruriyyəti haqqında mülahizələri hansı əsərdə öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Zicə Elxani
 - ☐ Bağdada Səfər
 - ☐ Əxlaqi-Nasiri
 - ☐ Sirlər Xəzinəsi
 - ☒ Maliyyə haqqında
-

Sual: Tusinin Maliyyə haqqında traktında İlxanlar dövlətində hansı vergi növünün tətbiq edilməsi məqsədə uyğun sayılır? (Çəki: 1)

- ☐ əkinçilərdən xərac
 - ☐ tacirlərdən tamğa
 - ☐ heyvandarlardan "marai"
 - ☐ xəzinə gəlirləri
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Qazan xanın iqtisadi islahatları hansı sahələri əhatə edir? (Çəki: 1)

- ☐ mərkəzi dövlət hakimiyyətinin möhləmlənməsi
 - ☐ dövlət və xəzinəyə gəlirlərinin artırılması
 - ☐ pul və maliyyə sisteminin təkmilləşdirilməsi
 - ☐ əkilməyən torpaq sahələrindən vergi alınmasında güzəştlər
 - ☒ göstərilənlərin hamısı
-

Sual: Tusiyyə görə mübadilənin başlıca şərtləri? (Çəki: 1)

- ☐ ədalət prinsipi
- ☐ tarazlıq prinsipi
- ☒ göstərilənlərin hamısı

- ☐ heç biri
 - ☐ müvazinət prinsipi
-

Sual: Tusi əmtəə haqqında fikirlərində Aristotelin hansı əsərlərinə astinad etmişdir? (Çəki: 1)

- ☒ "Siyasət" və "Əxlaq" əsərlərində
 - ☐ "Siyasət" əsərində
 - ☐ İctimai quruluş
 - ☐ "Əxlaq" əsəri
 - ☐ heç biri
-

Sual: "Pul "dilsiz" adil rolunda çıxış edir onun ardında isə "dilli" adil insan özü gizlənib" fikri Tusinin hansı əsərində öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Maliyyə haqqında
 - ☒ Əxlaqi-Nasiri
 - ☐ Sirlər xəzinəsi
 - ☐ Zice Elxani
 - ☐ Bağdada səfər
-

Sual: "Pul "dilsiz" adil rolunda çıxış edir onun ardında isə "dilli" adil insan özü gizlənib" fikri kimə mənsubdur? (Çəki: 1)

- ☐ Nizami Gəncəvi
 - ☐ Fəzlullzh Rəşid-əd-Din
 - ☒ Nəsrəddin Tusi
 - ☐ İbn Sina
 - ☐ İbn Xəldun
-

Sual: Tusi qiymətli metalların pul rolunda sabitlik qazanmasının məqsədini nədə görür? (Çəki: 1)

- ☒ bir çox mallara mübadilə qabiliyyətini xeyli asanlaşdırır
 - ☐ gələcəkdə baş verə biləcək aclığın qarşısını almaq
 - ☐ gələcəkdə baş verə biləcək qıtlığın qarşısını almaq
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Tusinin qiymətli metalların pul rolunda sabitlik qazanmasının səbəbini nədə görür? (Çəki: 1)

- ☐ maya dəyərinin çoxluğu
 - ☐ təbiətin möhkəmliyi və davamlılığını təmin edən tərkibinin sabitliyi
 - ☐ faydalı və əlverişli xüsusiyyətlərə malik olması
 - ☒ göstərilənlərin hamısı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tusi pulu hansı aspektlərdən səciyyələndirir? (Çəki: 1)

- ☐ dəyər ölçüsü
 - ☐ tədavül vasitəsi
 - ☐ yığım vasitəsi
 - ☐ dünya ticarətində işlədilən vasitə
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Kim cəmiyyətin qələm əhli, qılınc əhli, müamilə əhli, ziraət əhli ictimai təbəqənin (sinfin) qarşılıqlı münasibətləri əsasında qurulduğunu öz əsərlərində qeyd etmişdir? (Çəki: 1)

- ☒ Nəsrəddin Tusi
- ☐ Fəzlullah Rəşid-əd-Din
- ☐ Nizami Gəncəvi
- ☐ İbn Xəldun
- ☐ İbn Sina

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: N.Tusi "Əxlaqi- Nasiri" əsərinin birinci məqələsini nəyə həsr etmişdir? (Çəki: 1)

- ☐ bitkilər aləminə
- ☐ iqtisadiyyata
- ☐ siyasətə
- ☐ tibbə
- ☒ insana və onun bütün yönərdən tədqiq və təhlilinə

Sual: N.Tusi istehsal edilmiş və toplanmış sərvətə neçə baxımdan yanaşmışdır? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5

Sual: Tusinin baxışına görə cəmiyyət hansı ictimai təbəqələrin qarşılıqlı münasibəti əsasında qurulmuşdur? (Çəki: 1)

- ☐ "qələm əhli"
- ☐ "qılınc əhli"
- ☐ "müamilə əhli"
- ☐ "ziraət əhli"
- ☒ hamısı

Sual: İntibah dövrü Avropada neçənci əsrdən başlamışdır? (Çəki: 1)

- ☐ XI əsr
- ☐ XII əsr
- ☐ XIII əsr
- ☐ XIV əsr
- ☒ XV əsr

Sual: İntibah dövrü hansı hadisələrlə xarakterizə olunur? (Çəki: 1)

- ☒ şəhərlərin inkişafı, ictimai-iqtisadi münasibətlərdə dəyişikliklər, sənətkarlıq və ticarətin inkişafı

- ☐ şəhərlərin tənəzzülü
 - ☐ iqtisadi durğunluq
 - ☐ sənayedə böhran
 - ☐ əhalinin yoxsullaşması
-

Sual: N.Tusi hansı mövzularda əsərlər yazmışdır? (Çəki: 1)

- ☐ astronomiya, iqtisadiyyat
 - ☐ riyaziyyat, həndəsə
 - ☐ tibb, fəlsəfə
 - ☐ məntiq, əxlaq
 - ☒ hamısı
-

Sual: XIII əsrdə monqolların Azərbaycana yürüşü nəticəsində iqtisadiyyat: (Çəki: 1)

- ☒ tənəzzülə uğradılmışdır
 - ☐ çiçəklənmişdir
 - ☐ inkişaf etmişdir
 - ☐ artımla müşahidə olunmuşdur
 - ☐ dirçəlmişdir
-

Sual: XIII əsrdə Azərbaycanda vergi və mükəlləfiyyətlərin sayı nə qədər olmuşdur? (Çəki: 1)

- ☐ 50-60
 - ☒ 40-dan artıq idi
 - ☐ 12
 - ☐ 30
 - ☐ 20
-

Sual: N.Tusinin "Maliyyə haqqında traktat" əsərində nədən bəhs edilir? (Çəki: 1)

- ☒ cəmiyyətin iqtisadi sistemi, iqtisadi münasibətləri, onları ifadə edən iqtisadi kateqoriya və prinsiplər
 - ☐ xarici işğallar
 - ☐ əkinçiliklə bağlı problemlər
 - ☐ müstəmləkə siyasəti
 - ☐ texnikada yeniliklər
-

Sual: İbn-Xəldunun xidmətlərindən biri ondan ibarətdir ki: (Çəki: 1)

- ☒ nəsillərin yaşadığı şərait nemətlərin əldə olunması vasitələrindən asılı olaraq fərqlənir
 - ☐ o həmçinin mürəkkəb, əqli əməyi sadə və fiziki əməkdən yüksək qiymətləndirmişdir
 - ☐ o pulun dəyəri ilə əmtəənin dəyəri arasındakı əlaqəni düzgün dərk etmişdir
 - ☐ özünün əsas nəzəriyyəsini-bölgü nəzəriyyəsini əmək-dəyər nəzəriyyəsinin əsasında qurmuşdur
 - ☐ o sənətkar əməyini cəmiyyət üçün faydalı saymışdır
-

Sual: Nəsillərin yaşadığı şərait nemətlərin əldə oluması vasitələrindən asılı olaraq fərqlənir. "Nə ki, təbiidir, O dəyişilməzdir" tezisinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ N.Tusi
 - ☐ Aristotel
 - ☐ İbn Sina
 - ☒ İbn-Xəldun
 - ☐ N.Gəncəvi
-

Sual: «Müqəddimə» əsərinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ Fəzlullah Rəşid-əd-Din
 - ☐ Nəimi
 - ☐ Nizami-al-Mülk
 - ☒ İbn Xəldun
 - ☐ Həsənoğlu
-

Sual: Nəsrəddin Tusinin hansı əsərində iqtisadi nəzəri görüşlər sistemli şəkildə təhlil edilmişdir? (Çəki: 1)

- ☒ Əxlaqi-Nasiri
 - ☐ Sirlər Xəzinəsi
 - ☐ Zice Elxani
 - ☐ Bağdada səfər
 - ☐ düzgün cavab yoxdur
-

Sual: XIII əsr iqtisadi-sosial həyat haqqında yazılmış "Maliyyə haqqında" və "Əxlaqi-Nasiri" əsərlərinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ Nizami Gəncəvi
 - ☐ Fəzlullah Rəşid-əd-Din
 - ☒ Nəsrəddin Tusi
 - ☐ İbn Sina
 - ☐ İbn Xəldun
-

Sual: Tusi istehsal edilmiş və toplanmış sərvətə hansı baxımdan yanaşır? (Çəki: 1)

- ☐ gəlirlər və onların mənbələri
 - ☐ malın məhsulun saxlanması
 - ☐ xərclər və onların təyinatı
 - ☒ gəlirlər və onların mənbələri malın məhsulun saxlanması xərclər və onların təyinatı
 - ☐ əmək münasibətlərinin formalaşması
-

Sual: Tusi maliyyə haqqında əsərində hansı qədim dövlətin idarəetmə üsullarından istifadə edilməsini məsləhət görür? (Çəki: 1)

- ☒ Çin
 - ☐ Ərəbistan
 - ☐ Fars dövləti
 - ☐ Monqolustan
 - ☐ hamısı
-

Sual: Dövlət xəzinəsində ehtiyatən saxlanılmasının səbəbini kim aşağı faktorlarda görürdü? 1. gələcəkdə baş verə biləcək aclığın qarşısını almaq gələcəkdə baş verə biləcək qıtlığın qarşısını almaq müharibənin qarşısını almaq (Çəki: 1)

- ☒ Tusi
 - ☐ Nizami
 - ☐ Nəyimi
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Tusinin hansı traktında əkinçilərdən xərac, tacirlərdən tamğa, heyvandarlardan "marai" vergilərinin tətbiq edilməsi məqsəduyğun hesab edilir? (Çəki: 1)

- ☐ Əxlaqi-Nasiri
 - ☒ Maliyyə Haqqında
 - ☐ Xəzinə
 - ☐ Nishətul-Qulub
 - ☐ Cəmiyyət-Tavarix
-

Sual: Ölkə siyasəti qələbə siyasəti kəramət camaat siyasətindən danışarkən Tusi kimə istinad edir? (Çəki: 1)

- ☒ Aristotel
 - ☐ Herodod
 - ☐ Hülakü xan
 - ☐ Qazan xan
 - ☐ heç biri
-

Sual: Tusi hansı əsərində alimləri din xadimlərini dövlətdə vəzifə tutan vəzirləri mühasibləri dövləti idarə edən qələm əhlinə aid etmişdir? (Çəki: 1)

- ☐ Xəzinə
 - ☐ Maliyyə haqqında
 - ☒ Əxlaqi-Nasiri
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: Tusiye görə aşağıda sadəlanlar kimin vəzifələrinə aid olmalıdır 1. bazar alqı-satqı işlərinə nəzarət 2. idxalat və ixracat 3. gəlir və xərclərin hesabını aparmaq 4. əhali arasında ədalət qanunlarının qoyulması (Çəki: 1)

- ☐ kəndlilər
 - ☐ məmurlar
 - ☐ maliyyəçilər
 - ☒ maliyyəçi və məmurlar
 - ☐ hamısı
-

Sual: Tusi Hülakülər dövlətində islahatlar aparılması zəruriyyətinin hansı əsərində qeyd etmişdir? (Çəki: 1)

- ☐ Əxlaqi Nasiri
 - ☐ Xəzinə
 - ☒ Maliyyə haqqında
 - ☐ düzgün cavab yoxdur
 - ☐ göstərilənlərin hamısı
-

Sual: Tusi pula-dinara olan ehtiyacın yaranma səbəbinə nədə görür? (Çəki: 1)

- ☐ pul olmadan müxtəlif əmtəə mübadilələrinin qeyri mümkünlüyü
 - ☐ alqı-satqının ümumi məxrəcə gətirilməsi
 - ☐ alqı-satqıda nizam yaratmaq
 - ☒ göstərilənlərin hamısı
 - ☐ heç biri
-

Sual: Tusinin traktat şəklində dövlətə təqdim etdiyi maliyyə və vergi islahatlarının aparılması nəzərdə tutulan təkliflər ölümündən sonra kim tərəfindən həyata keçirilmişdir? (Çəki: 1)

- ☐ Teymurləng
- ☐ Şah İsmayıl

- ☒ Qazan xan
- ☐ Hülakü xan
- ☐ heç biri

Sual: Tusinin hansı əsərində göstərilir ki, əməl ilə haqq arasında ədalət bərpa edilməyincə insanlar arasında dostluq münasibətlərini nizama salmaq olmaz? (Çəki: 1)

- ☒ Əxlaqi-Nasiri
- ☐ Maliyyə haqqında
- ☐ Xəzinə
- ☐ Nishətul-Qulub
- ☐ Cəmiyyət-tavarix

Sual: Tusiye görə ədalətli prinsip hansı hesab olunur? (Çəki: 1)

- ☐ hər kəsi iş təcrübəsinə uzunmüddətliyyəsinə görə
- ☒ Hər kəsin bacarığına görə işləməsi və əməyinə görə haqq alması
- ☐ hər kəsin işdə tutduğu mövqeyə görə
- ☐ sadalananların hamısı aiddir
- ☐ heç biri

Sual: Tusi ədalətə əsaslanan bölgü prinsipini hansı dövr və ya cəmiyyət üçün nəzərdə tutur? (Çəki: 1)

- ☐ quldarlıq
- ☐ feodalizm
- ☐ düşdüğü ideal cəmiyyət
- ☒ bütün cavablar aiddir
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Keyxatu xanın (1291-1295) dövründə ilk dəfə tədavülə hansı pul buraxılmışdır? (Çəki: 1)

- ☐ gümüş pul
- ☐ manat
- ☒ kağız pul
- ☐ qızıl pul
- ☐ dinar

Sual: Qazan xan hansı sahələrdə islahatlar keçirmişdir? (Çəki: 1)

- ☐ iqtisadi
 - ☐ siyasi
 - ☐ maliyyə
 - ☐ vergi
 - ☒ hamısı
-

Sual: Bunlardan hansı "Cəmi ət-təvarix" əsərinin müəllifidir? (Çəki: 1)

- ☐ Hülakü xan
 - ☐ Qazan xan
 - ☐ N.Tusi
 - ☐ N.Gəncəvi
 - ☒ Fəzlullah Rəşid-əd-din
-

Sual: Qazan xanın islahatları nəticəsində iqtisadiyyatda: (Çəki: 1)

- ☒ inkişaf baş verdi
 - ☐ böhran oldu
 - ☐ tənəzzül baş verdi
 - ☐ idxal azaldı
 - ☐ ixrac artdı
-

Sual: Qazan xanın fərmanına əsasən divan torpaqları və boş qalmış torpaqlar kimlərə iqta şəklində verildi? (Çəki: 1)

- ☐ kəndlilərə
 - ☐ tacirlərə
 - ☐ sənətkarlara
 - ☒ monqolların hərbi hissələrinə və yerli əyanlara
 - ☐ dövlətə
-

Sual: F.Rəşid-əd-Dinin fikrincə hər bir hakimin neçə xəzinəsi olmalı idi? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Bunlardan hansı vahid mərkəzləşmiş Azərbaycan dövləti yaratmışdır? (Çəki: 1)

- ☒ Şah İsmayıl Xətai
 - ☐ İ.Nəsimi
 - ☐ N.Gəncəvi
 - ☐ M.Fizuli
 - ☐ N.Tusi
-

Sual: Bu əsərlərdən hansı Şah İsmayıl Xətaiyə aiddir? (Çəki: 1)

- ☐ "Əxlaqi-Nasiri"
 - ☐ "Maliyyə haqqında traktat"
 - ☒ "Nəsihətnamə"
 - ☐ "Sirlər xəzinəsi"
 - ☐ "Yeddi gözəl"
-

Sual: N.Tusi iqtisad elminin hansı metodlarından istifadə etməmişdir: (Çəki: 1)

- ☐ elmi abstraksiya və induktiv təfəkkür metodu
- ☐ müqayisəli təhlil
- ☐ elmi abstraksiya və deduktiv təfəkkür metodu
- ☒ iqtisadi-riyazi üsullar
- ☐ tarixi-məntiqi metod

Sual: Aşağıdakı fikirlərdən hansı N.Tusiyə aiddir: (Çəki: 1)

- ☒ elm əməlsiz, əməl isə elmsiz mümkün deyildir
 - ☐ ictimai qanunların özü "təbii qaydalar" qanunlarıdır
 - ☐ pul qeyri-faydalı sərvətdir
 - ☐ malik olduğundan razı olmayanı dövlətli hesab etmək olmaz
 - ☐ görünməmiş mənfəət vicdanın itirilməsinə gətirib çıxarır
-

Sual: "İnsan yaşamaq üçün yeməyə möhtacdır, insanın yeməyi isə başqa heyvanlardakı kimi ələf və sudan ibarət deyil və təbiət tərəfindən hazır-nazir verilmir" fikri kimə məxsusdur? (Çəki: 1)

- ☒ Nəsrəddin Tusi
 - ☐ Fəzlullah Rəşid-əd-Din
 - ☐ Nizami Gəncəvi
 - ☐ İbn Xəldun
 - ☐ İbn Sina
-

Sual: "Hər kəs özünün daha çox sevdiyi və daha yaxşı bildiyi peşə ilə məşğul olsa birgə əmək sistemi yaranır xeyir artır şəər azalar" fikrləri XIII əsr hansı iqtisadi əsərdə əks olunmuşdur? (Çəki: 1)

- ☐ Zicə Elxani
 - ☐ Bağdada səfər
 - ☒ Əxlaqi-Nasiri
 - ☐ Sirlər Xəzinəsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tusiyə görə insanın istehsal birgə əmək fəaliyyətinin təbii və son məqsədi nədir? (Çəki: 1)

- ☒ Tələbatın ödənilməsi
 - ☐ məcmu təklif
 - ☐ iqtisadi münasibətlərin yaranması
 - ☐ bütün cavablar doğrudur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tusiyə görə dövlət xəzinəsində ehtiyat saxlanılmasının zəruriyyəti nədədir? (Çəki: 1)

- ☐ gələcəkdə baş verə biləcək aclığın qarşısını almaq
 - ☐ gələcəkdə baş verə biləcək qıtlığın qarşısını almaq
 - ☐ müharibin qarşısını almaq
 - ☒ göstərilənlərin hamısı
 - ☐ heç biri
-

Sual: Tusiyə görə "cəmiyyət quruluşunun qoruyub saxlamaq"ın əsası nədədir? (Çəki: 1)

- ☒ bütün səviyyələrdə inzibati və iqtisadi idarəetmə
 - ☐ əmək münasibətlərinin inkişafı
 - ☐ iqtisadiyyatın intensiv inkişafı
 - ☐ monarxiya quruluşunun inkişafı
 - ☐ feodalizmin inkişafı
-

Sual: Tusinin Əxlaqi Nasiri əsərində Aristotələ istinad edərək hansı növ siyasətdən danışır? (Çəki: 1)

- ☐ "ölkə" siyasəti
 - ☐ "qələbə" siyasəti
 - ☐ "kəramət"
 - ☐ "camaat" siyasəti
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Tusinin "Əxlaqi-Nasiri" əsərində kimləri dövləti idarə edən qələm əhlinə daxil etmişdir? (Çəki: 1)

- ☐ alimlər
 - ☐ din xadimləri
 - ☐ dövlətdə vəzifə tutan vəzrlər
 - ☐ mühasiblər
 - ☒ hamısı
-

Sual: Tusiye görə dövlət idarəetməsində maliyyəçilər və məmurların əsas vəzifəsi nədədir? (Çəki: 1)

- ☐ bazar alqı-satqı işlərinə nəzarət
 - ☐ isxalat və ixracat
 - ☐ gəlir və xərclərin hesabını aparmaq
 - ☐ əhali arasında ədalət qanunlarının qoyulması
 - ☒ göstərilənlərin hamısı
-

Sual: Tusinin Maliyyə haqqında əsərində hansı hakimiyyətdə iqtisadi islahatlar aparılması təkliflə çıxış edir? (Çəki: 1)

- ☐ Atabəylər
 - ☒ Hülakülər
 - ☐ Təbriz xanlığı
 - ☐ Səlcuq
 - ☐ Teymurilər
-

Sual: Tusi hansı əsərində hülakülər hakimiyyətində bir sıra iqtisadi islahatların aparılması təkliflə çıxış etmişdir? (Çəki: 1)

- ☐ Əxlaqi Nasiri
 - ☒ Maliyyə haqqında
 - ☐ Məntiq
 - ☐ Nishətul-Qulub
 - ☐ Cəmiyyət-Tavarix
-

Sual: Tusi hansı əsərində "dövlət xərcləri gəlirlərdən az nəzərdə tutulmalıdır" fikrin hansı əsərində göstərib? (Çəki: 1)

- ☐ Əxlaqi-Nasiri
 - ☐ Mətlə-ul Etiqad
 - ☒ Maliyyə haqqında
 - ☐ Xəzinə
 - ☐ heç biri
-

Sual: Tusiye görə dövlətin xərclərinin gəlirlərdən az müəyyən edilməsinin zəruriyyəti nədədir? (Çəki: 1)

- ☐ gələcəkdə baş verə biləcək aclığın qarşısını almaq
- ☐ gələcəkdə baş verə biləcək qıtlığın qarşısını almaq

- ☐ müharibənin qarşısını almaq
- ☒ göstərilənlərin hamısı
- ☐ heç biri

Sual: Tusiyyə görə cəmiyyət hansı ictimai təbəqənin (sınıfın) qarşılıqlı münasibətləri əsasında qulur? (Çəki: 1)

- ☐ qələm əhli və qılınç əhli
- ☐ qılınç əhli və müamilə əhli
- ☐ qələm əhli və müamilə əhli
- ☐ ziraət əhli və qələm əhli
- ☒ qələm əhli, qılınç əhli, müamilə əhli, ziraət əhli

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: XV- XVII əsrlərdə iqtisadi fikrin və iqtisadi siyasətin başlıca istiqamətini hansı cərəyan təşkil edirdi? (Çəki: 1)

- ☒ merkantilizm
- ☐ feodalizm
- ☐ kapitalizm
- ☐ sosializm
- ☐ fiziokratizm

Sual: Merkantilizm cərəyanı neçə mərhələdən ibarət idi? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 7

Sual: Merkantilizmin vətəni hansı ölkə idi? (Çəki: 1)

- ☐ Fransa
- ☐ Niderland
- ☐ Norveç
- ☒ İngiltərə
- ☐ Avstriya

Sual: Şah İsmayıl Xətai iqtisadiyyatın inkişafın əsas səbəbini nədə görür? (Çəki: 1)

- ☒ güclü və mərkəzləşmiş dövlətin yaradılması
- ☐ ticarətin inkişafı
- ☐ xarici ölkələrlə münasibətlərin inkişafı
- ☐ bütün cavablar doğrudur
- ☐ düzgün cavablar yoxdur

Sual: Avestada öz əksini tapmışdır (Çəki: 1)

- ☒ Azərbaycan xalqının ilkin fikri və ideyaları
- ☐ Avropa xalqının qədim iqtisadi fikri
- ☐ Ərəb ölkələrinin əkinçilik mədəniyyəti
- ☐ Asiya xalqlarının iqtisadi fəaliyyəti
- ☐ Gürcü xalqının mədəniyyəti

Sual: Azərbaycanda ilk sosial hərəkət olan Manihəçilik neçənci əsrdə yaranmışdır? (Çəki: 1)

- ☐ I əsrdə
- ☐ II əsrdə
- ☒ III əsrdə
- ☐ III əsrdə
- ☐ V əsr

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: XV-XVII əsrlərdə Azərbaycanın iqtisadi və mədəni inkişafını ləngidən səbəb nə olmuşdur? (Çəki: 1)

- ☒ feodal pərakəndəliyi və feodallar arasındakı çəkişmələr
- ☐ istehsalda artım
- ☐ coğrafi mövqe
- ☐ feodalizmin süqutu
- ☐ kənd təsərrüfatının inkişafı

Sual: XVI əsrin əvvəllərində hansı hadisə Azərbaycanda iqtisadiyyatın nisbətən dirçəlməsinə səbəb oldu? (Çəki: 1)

- ☐ feodalizmin süqutu
- ☐ xarici işğallar
- ☐ sosializmin yaranması
- ☐ kapitalizm münasibətləri
- ☒ Səfəvi dövlətinin yaranması

Sual: Aşağıdakı fikirlərdən hansı M.Füzuliyə aiddir: (Çəki: 1)

- ☒ O, dövlət başçısının şəxsiyyətinə xüsusi diqqət yetirir. Onun ideali ədalətli, mərhəmətli, vətəndaşlara qayğı keyfiyyətlərinə malik hökumətdir
- ☐ O, sosial ədalətsizliyə, onunla əlaqədar fikirlərə əsaslanan feodal rejiminə qarşı üsyan edirdi
- ☐ O, feodal quruluşunu tənqid etsə də onun dağılmasının əleyhinə idi
- ☐ O, elmi biliyin, təhsilin cəmiyyətin ən mühüm sərvəti, əmək bölgüsünün isə sərvətin artmasının əsas amili hesab edirdi
- ☐ O, sərvət haqqında məsələni qoyur, lakin onu iqtisadi deyil, fəlsəfi, etik baxışdan nəzərdən keçirir

Sual: İqtisad elmi öz başlanğıcını hansı məktəbdən götürür? (Çəki: 1)

- ☒ merkantilizm
- ☐ fiziokratlar nəzəriyyəsi
- ☐ marjinalizm
- ☐ klassik siyasi iqtisad
- ☐ monetarizm

Sual: Məhəmməd Füzuli insanın bütün başqa canlılardan üstünlüyün nədə görür? (Çəki: 1)

- ☐ idrak
- ☐ əqil
- ☐ şüurlu əmək fəaliyyəti
- ☐ əməli və xeyrli münasibətlər
- ☒ bütün sadalanan cavablar

Sual: "Tanrı insanı başqa varlıqlardan üstün tutmuş və onu dərk etmə qüdrət və ixtiyar feyzlərinə nail etmişdir" fikri füzulinin hansı əsərində öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Əxlaqi-Nasiri
- ☒ Mətlə-ul Etiqad
- ☐ Maliyyə haqqında
- ☐ Xəzinə
- ☐ düzgün cavab yoxdur

Sual: Məhəmməd füzuliyə görə insanların yaşaması üçün zəruri şərt nədir? (Çəki: 1)

- ☐ insanların cəmiyyət fəaliyyəti
- ☐ bir-birlərinə yardımçı olması
- ☐ elmə-mərifətə yiyələnməsi
- ☐ şüurlu həyatını yaradıcı işlərə həsr etməsi
- ☒ bütün sadalananlar aiddir

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Mətlə-ül-Etiqad", "Rindu Zahid" əsərlərinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ N.Gəncəvi
- ☒ M.Fizuli
- ☐ N.Tusi
- ☐ Xətai
- ☐ İ.Nəsimi

Sual: Fizuli insanın bütün başqa canlılardan üstünlüyünü nədə görürdü? (Çəki: 1)

- ☒ idrakında, əqlində, onun şüurlu əmək fəaliyyətində, bir-birinə əməli və xeyirli münasibətində

- ☐ insanın istehlak qabiliyyətində
 - ☐ insanın istehsal qabiliyyətində
 - ☐ onun ətraf mühitə münasibətində
 - ☐ onun mülkiyyətə sahib olmasında
-

Sual: 1805-ci ildə hansı Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılmışdır? (Çəki: 1)

- ☐ Qarabağ
 - ☐ Bakı
 - ☐ Şəki
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: Kənd təsərrüfatında əsas istehsal vasitəsi və istehsal amili: (Çəki: 1)

- ☒ torpaq
 - ☐ traktor
 - ☐ əmək
 - ☐ gübrə
 - ☐ toxum
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan ərazisi neçənci əsrdə 2 hissəyə bölünmüşdür? (Çəki: 1)

- ☒ XIX əsrdə
 - ☐ XVII əsrdə
 - ☐ XX əsrdə
 - ☐ XXI əsrdə
 - ☐ XVIII əsrdə
-

Sual: Rusiya özünə sosial dayaq yaratmaq üçün istila etdiyi ərazilərdə hansı siyasəti yeridirdi? (Çəki: 1)

- ☐ bu yerlərə rus təriqətçilərini köçürürdü
 - ☐ bu ərazilərə çoxlu erməni ailəsi köçürmüşdür
 - ☐ rus qolçomaqlarını bu ərazilərdə yerləşdirmişdir
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: Çarizm istila etdiyi ölkələrdə hansı idarə üsulunu tətbiq etməyə başladı? (Çəki: 1)

- ☐ xanlıq idarə üsulu
 - ☐ sultanlıq idarə üsulu
 - ☒ komendant idarə üsulu
 - ☐ yerli idarə üsulu
 - ☐ kapitalizm üsulu
-

Sual: Bunlardan hansılar XIX əsrdə Azərbaycanın görkəmli şəxsiyyətləri idi? (Çəki: 1)

- ☐ Q.B.Zakir
- ☐ A.A.Bakıxanov
- ☐ İ.B.Qutqaşınlı
- ☐ M.Ş.Vazeh
- ☒ hamısı

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Kəşfil-Qəraib", "Gülüstani-İrəm", "Qanuni Qüdsi" əsərlərinin müəllifi: (Çəki: 1)

- ☐ H.Z.Şirvani
- ☒ A.A.Bakıxanov
- ☐ M.Kazımbəy
- ☐ Q.B.Zakir
- ☐ S.Ə.Şirvani

Sual: A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsəri nə ilə bağlıdır? (Çəki: 1)

- ☒ Şərqi Qafqazın tarixi
- ☐ Avropanın tarixi
- ☐ Amerikanın tarixi
- ☐ xarici işğallar
- ☐ Rusiyanın tarixi

Sual: A.Bakıxanov hansı əsərlərində cəmiyyət həyatında ədalətsizliyi, özbaşınalığı, qanunsuzluğu tənqid edirdi? (Çəki: 1)

- ☐ "Şaha kəndlinin hədiyyəsi"
- ☐ "Kəndlinin şaha şikayəti"
- ☐ "Şahın əmrilə bir adamın döyülməsi"
- ☐ heç biri
- ☒ hamısı

Sual: A.Bakıxanov nəyi cəmiyyətin mövcud olmasının ilkin və əsas şərti hesab edirdi? (Çəki: 1)

- ☒ əmək
- ☐ torpaq
- ☐ istehsal
- ☐ bölgü
- ☐ istehlak

Sual: "Heç bir sərvət elm və biliklə müqayisə edilə bilməz, çünki bunlar daim səninlə olar və heç kim səndən ala bilməz". Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☐ M.Ş.Vazeh

- ☐ M.F.Axundov
 - ☒ A.Bakıxanov
 - ☐ Q.B.Zakir
 - ☐ heç biri
-

Sual: A.Bakıxanov hansı əsərində Asiya xalqlarının Avropa xalqlarının maarifçilik səviyyəsinə qalxmasını zəruri hesab etdiyini qeyd etmişdir? (Çəki: 1)

- ☐ "Şaha kəndlinin hədiyyəsi"
 - ☐ "Kəndlinin şaha şikayəti"
 - ☒ "Gülüstanı İrəm"
 - ☐ "Şahın əmrilə bir adamın döyülməsi"
 - ☐ heç birində
-

Sual: A.Bakıxanov Avropalıların dünyanın başqa hissələrinə yiyələnmə səbəbini nədə görür? (Çəki: 1)

- ☒ maarifçilik
 - ☐ güclü iqtisadiyyat
 - ☐ ticarətin inkişafı
 - ☐ hamısı
 - ☐ heç biri
-

Sual: A.Bakıxanovun ticarətə olan münasibəti hansı cərəyanın fikirlərinə uyğun gəlir? (Çəki: 1)

- ☐ marjinalizm
 - ☐ liberalizm
 - ☐ neo-liberalizm
 - ☒ merkantilizm
 - ☐ heç biri
-

Sual: Alvetra nə haqqında əsərdir (Çəki: 1)

- ☐ tarix haqqında
 - ☐ iqtisadiyyat haqqında
 - ☐ mədəniyyət haqqında
 - ☒ Zərdüştlüyün qanunlar toplusudur
 - ☐ İtinoqrafiya haqqında
-

Sual: "Avesta" nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ eramızdan əvvəl II əsrdə
 - ☒ eramızdan əvvəl X-XII əsrlərdə
 - ☐ bizim eranın II əsrində
 - ☐ bizim eranın V əsrində
 - ☐ bizim eranın VII əsrində
-

Sual: Azərbaycan xalqının iqtisadi fikrini haqqında ən qədim yazılı abidədir (Çəki: 1)

- ☐ Koreqla Lastani
 - ☐ Məlikməmməd nağılı
 - ☒ Avesta
 - ☐ Qobusname
 - ☐ Əxlaqi nasir
-

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Q.B.Zakir nəyi tənqid edirdi? (Çəki: 1)

- ☐ istehsalla istehlakın vəhdətini
- ☐ kəndlilərin əməyini
- ☐ vergilərin azaldılmasını
- ☒ çar məmurlarının özbaşınalığını, xalq kütlələrinə qarşı etdikləri zülmü
- ☐ gənc yazıçıları

Sual: Çarizmin müstəmləkə siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı: (Çəki: 1)

- ☒ müstəmləkə xarakteri almışdı, mərkəzlə müqayisədə dərin iqtisadi bərabərsizlik kök salmışdı
- ☐ inkişaf etmişdi
- ☐ istehsalla istehlak birləşmişdi
- ☐ idxal artmışdı
- ☐ dirçəlmişdi

Sual: Neçənci ildə Çar Rusiyasında Zaqafqaziyanı öyrənmək üçün ekspedisiya təşkil olunmuşdur? (Çəki: 1)

- ☐ 1816
- ☐ 1822
- ☒ 1828
- ☐ 1930
- ☐ 1945

Sual: Gülüstan müqaviləsi nə zaman bağlanmışdır? (Çəki: 1)

- ☒ 13 oktyabr, 1813
- ☐ 18 oktyabr, 1818
- ☐ 24 oktyabr, 1823
- ☐ 10 aprel, 1816
- ☐ 22 avqust, 1834

Sual: Gülüstan müqaviləsinə əsasən Azərbaycan xanlıqları hansı dövlətin tərkibinə qatıldı? (Çəki: 1)

- ☐ Gürcüstan
- ☒ Rusiya
- ☐ Tacikistan
- ☐ Türkiyə
- ☐ İspaniya

Sual: Çarizmin hakimiyyəti dövründə Azərbaycanda hansı sənaye sahələrinə inkişafına üstünlük verilirdi? (Çəki: 1)

- ☐ hasiledici sənaye

- ☐ kənd təsərrüfatı xammalının ilkin emalı
- ☐ texniki bitkilər istehsalı
- ☐ baramaçılıq
- ☒ hamısı

Sual: Rusiya 1804-cü ildə Azərbaycanın hansı şəhərini zəbt etmişdir? (Çəki: 1)

- ☐ Bakı
- ☐ Quba
- ☒ Gəncə
- ☐ Şamaxı
- ☐ Şəki

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: "Sərgüzəşti-mərđi-xəsis" əsərinin müəllifi: (Çəki: 1)

- ☐ Z.Marağayi
- ☒ M.F.Axundov
- ☐ Q.B.Zakir
- ☐ A.Bakıxanov
- ☐ H.B.Zərdabi

Sual: Bu əsərlərdən hansı M.F.Axundovua aiddir? (Çəki: 1)

- ☐ "Aldanmış kəvakib"
- ☐ "Kəmalüddövlə məktubları"
- ☐ "Sərgüzəşti-mərđi-xəsis"
- ☐ heç biri
- ☒ hamısı

Sual: M.F.Axundov tələbatı neçə hissəyə bölürdü? (Çəki: 1)

- ☐ 2
- ☐ 6
- ☒ 3
- ☐ 5
- ☐ 8

Sual: M.F.Axundov tələbatlar bölgüsünə bunlardan hansını aid edirdi? (Çəki: 1)

- ☐ fiziki tələbat
 - ☐ zehni tələbat
 - ☐ mənəvi tələbat
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: M.F.Axundovun fikrincə insanın birinci dərəcəli tələbatı hansıdır? (Çəki: 1)

- ☒ fiziki tələbat
 - ☐ zehni tələbat
 - ☐ hüquqi tələbat
 - ☐ mənəvi tələbat
 - ☐ sosial tələbat
-

Sual: M.F.Axundovun fikrincə, geridə qalmış xalqlar tərəqqiyə nail olmaq üçün nə etməlidirlər? (Çəki: 1)

- ☒ başqa inkişaf etmiş ölkələrin tarixi təcrübəsindən, onların elmdə və texnikada nailiyyətlərindən istifadə etməlidirlər
 - ☐ əkinçilik sahələrini artırmalıdırlar
 - ☐ sənətkarlığı inkişaf etdirməlidirlər
 - ☐ qonşu əraziləri zəbt etməlidirlər
 - ☐ aramsız müharibələr aparmalıdırlar
-

Sual: M.F.Axundov "sivilizasiya" anlayışını hansı anlayışla əlaqələndirirdi? (Çəki: 1)

- ☐ cəhalet
 - ☐ nadanlıq
 - ☒ tərəqqi
 - ☐ xəsislik
 - ☐ əmək
-

Sual: M.F.Axundovun "Sərgüzəşti-mərdi-xəsis" əsərinin digər adı: (Çəki: 1)

- ☒ "Hacı Qara"
 - ☐ "Yeddi gözəl"
 - ☐ "Aldanmış kəvakib"
 - ☐ "Sirlər xəzinəsi"
 - ☐ "İsgəndərnamə"
-

Sual: M.F.Axundov İran əhlinin kənd təsərrüfatı istehsalının, taxılçılığın, ticarətin, maldarlığın və digər sənətlərin təşkili və metodları haqqında təsəvvürə malik olmamasını nə ilə əlaqələndirirdi? (Çəki: 1)

- ☒ həmin məsələlər üzrə kitabların olmaması
 - ☐ Böyük Coğrafi kəşflər
 - ☐ sənayenin sürətlə inkişafı
 - ☐ tibbin inkişaf etməsi
 - ☐ əkinçiliyin inkişafı
-

Sual: M.F.Axundov hansı nəqliyyat növünə daha çox əhəmiyyət verirdi? (Çəki: 1)

- ☒ dəmir yolu
 - ☐ hava yolu
 - ☐ dəniz yolu
 - ☐ çay yolu
 - ☐ şose yolu
-

Sual: M.F.Axundov təkrar istehsal böhranlarının səbəbini nədə görürdü? (Çəki: 1)

- ☒ istehsalla istehlak arasında baş verən uğursuzluqlarda
- ☐ əmək bölgüsündə

- ☐ ibtidai icma quruluşunda
 - ☐ feodalizm quruluşunda
 - ☐ əhalinin yoxsulluğunda
-

Sual: "Elmsiz, tərbiyə olunmamış, biliksiz, savadsız anlamaq qeyri-mümkündür". Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☐ N.Vəzirov
 - ☒ M.F.Axundov
 - ☐ H.Zərdabi
 - ☐ C.Məmmədquluzadə
 - ☐ F.Xoyski
-

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikri hansı görkəmli mütəfəkkirlərin adı ilə bağlıdır? (Çəki: 1)

- ☐ M.F.Axundov
 - ☐ H.B.Zərdabi
 - ☐ N.B.Vəzirov
 - ☐ hec biri
 - ☒ hamısı
-

Sual: XIX əsrin ikinci yarısından Azərbaycan mütəfəkkirlərinin iqtisadi-sosial fikirləri başlıca olaraq hansı səciyyə ilə özünü nümayiş etdirir? (Çəki: 1)

- ☒ demokratik
 - ☐ sosial
 - ☐ natural təsərrüfat
 - ☐ kapitalist
 - ☐ hamısı
-

Sual: XIX əsrdə hansı mütəfəkkirlərin iqtisadi fikir və baxışları xüsusi əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ M.F.Axundov
 - ☐ H.B.Zərdabi
 - ☐ N.B.Vəzirov
 - ☐ hec biri
 - ☒ hamısı
-

Sual: Mirzə Fətəli Axundovun hansı povestində Azərbaycanda feodal-patriarxal mənəviyyətlərinin dağılması prosesinə və dövlət quruluşunun demokratikləşdirilməsinə dair idealar irəli sürür? (Çəki: 1)

- ☒ Aldanmış kəvakib
 - ☐ "Şaha kəndlinin hədiyyəsi"
 - ☐ "Kəndlinin şaha şikayəti"
 - ☐ "Gülüstanı İrəm"
 - ☐ "Şahın əmrilə bir adamın döyülməsi"
-

Sual: M.F.Axundov işçilərin bir ölkədən başqa ölkəyə getməsinin səbəbini nədə görürdü? (Çəki: 1)

- ☐ ölkənin zəif inkişaf etməsində
- ☐ ölkənin yüksək inkişaf etməsində
- ☒ öz ölkəsində əmək ehtiyatlarından düzgün istifadə edilməməsində

- ☐ ölkəsində sənayenin inkişaf etməməsində
- ☐ ölkəsində kənd təsərrüfatının inkişaf etməməsində

Sual: M.F.Axundov hansı əsərində ictimai əməyin düzgün bölgüsünü araşdırmışdır? (Çəki: 1)

- ☐ "Aldanmış kavakib"
- ☐ "Hacı Qara"
- ☒ "İnsan tələbatları haqqında"
- ☐ "Kamalüddövlə məktubları"
- ☐ "Üç məktub"

Sual: M.F.Axundovun baxışlarına görə böhranın səbəbi nədir? (Çəki: 1)

- ☐ istehsalın zəif inkişafı
- ☐ istehsalın sürətli inkişafı
- ☐ tələbatların aşağı səviyyəsi
- ☐ istehsal olunan məhsulların xalq kütləsinin tələbatından az olması
- ☒ istehsal olunan məhsulların xalq kütləsinin tələbatından çox olması

Sual: M.F.Axundov ifrat istehsal böhranlarının əsl səbəbini açma bilməmişdir: (Çəki: 1)

- ☒ kapitalizmin inkişaf qanunlarını tam bilmədiyindən
- ☐ feodalizmin inkişaf qanunlarını bilmədiyindən
- ☐ bazar münasibətlərini bilmədiyindən
- ☐ ticarəti bilmədiyindən
- ☐ borc faizini bilmədiyindən

Sual: M.F.Axundovun əsərlərinin ümumi cəhəti (Çəki: 1)

- ☒ cəmiyyətdə bərabərlik ideyası
- ☐ cəmiyyətdə ayrışmışlıq
- ☐ məişət məsələləri
- ☐ dünyəvi ideyalar
- ☐ dini ideyalar

Sual: XIX əsrdə hansı mütəfəkkirin Qərb iqtisadçılarının nəzəri fikirlərindən istifadə etmişlər? (Çəki: 1)

- ☐ M.F.Axundovun
- ☐ N.B.Vəzirovun
- ☐ Ə.Haqqverdiyevin
- ☐ H.B.Zərdabi
- ☒ M.F.Axundov və N.B.Vəzirov

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansılar XIX əsrin ikinci yarısının görkəmli mütəfəkkirləri olmuşdur? (Çəki: 1)

- ☐ M.F.Axundov
 - ☐ M.F.Axundov
 - ☐ N.Vəzirov
 - ☐ Z.Marağayi
 - ☒ hamısı
-

Sual: Bu şəxsiyyətlərdən hansı M.F.Axundovun ardıcılı olmuşdur? (Çəki: 1)

- ☐ N.Gəncəvi
 - ☐ M.Fizuli
 - ☒ H.Zərdabi
 - ☐ N.Tusi
 - ☐ Ş.İ.Xətai
-

Sual: H.Zərdabi nəyi xalqı dolandıran həyati baza hesab edirdi? (Çəki: 1)

- ☐ sənətkarlığı
 - ☐ maldarlığı
 - ☒ əkinçiliyi
 - ☐ ticarəti
 - ☐ heyvandarlığı
-

Sual: H.Zərdabi hansı qəzetin redaktoru olmuşdur? (Çəki: 1)

- ☐ "Obzor"
 - ☒ "Kaspi"
 - ☐ "Novoye obozreniye"
 - ☐ "Dəbistan"
 - ☐ "Həyat"
-

Sual: Neçənci ildə "Əkinçi" qəzetinin birinci nömrəsi buraxılmışdır? (Çəki: 1)

- ☐ 1975
 - ☒ 1875
 - ☐ 1986
 - ☐ 1988
 - ☐ 1915
-

Sual: H.Zərdabi hansı siyasətə qarşı çıxırdı? (Çəki: 1)

- ☒ himayəçilik (proteksionizm) siyasətinə
 - ☐ gömrük siyasətinə
 - ☐ vergi siyasətinə
 - ☐ torpaq islahatlarına
 - ☐ dövlət idarəçiliyinə
-

Sual: H.Zərdabi öz əsərlərində nəyi tərəqqiyə nail olmaq üçün birinci dərəcəli iş kimi qiymətləndirmişdir? (Çəki: 1)

- ☒ təhsili
 - ☐ sənayeni
 - ☐ əməyi
 - ☐ sənətkarlığı
 - ☐ var-dövləti
-

Sual: H.Zərdabi nəyi ədalətsizlik adlandırırdı? (Çəki: 1)

- ☒ müstəmləkə köçürmə siyasəti nəticəsində məhsuldar torpaqların onlara ayrılmasını
 - ☐ əmək bölgüsünü
 - ☐ təhsil sahələrinin inkişafını
 - ☐ tibbdə olan irəliləyişlərini
 - ☐ yeni zavodların açılmasını
-

Sual: "Yer üzündə bütün yaşayanların, dünyada bütün doğulanların yaşamaq hüququ vardır."

Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☒ H.Zərdabi
 - ☐ F.Xoyski
 - ☐ A.Səhhət
 - ☐ M.Ə.Rəsulzadə
 - ☐ A.Şaiq
-

Sual: "Şərqi Zaqafqaziyanın geriliyi" , "Qafqaz komitəsi haqqında bir neçə söz", "Kəndin qayğı çəkənləri" məqalələri kimə aiddir? (Çəki: 1)

- ☒ H.Zərdabi
 - ☐ C.Məmmədquluzadə
 - ☐ M.Ə.Sabir
 - ☐ N.Tusi
 - ☐ M.Fizuli
-

Sual: H.Zərdabinin "Qafqaz ipəkçilərinin birinci qurultayı məsələlərinə dair" məqaləsi hansı mövzunu əhatə edir? (Çəki: 1)

- ☒ xaricdən ipək idxalı ilə bağlı məsələləri
 - ☐ maldarlığa aid məsələlər
 - ☐ ticarət işləri
 - ☐ gömrük rüsumu
 - ☐ vergi məsələləri
-

Sual: XIX əsrlərdə bu qəzetlərdən hansı fəaliyyət göstərirdi? (Çəki: 1)

- ☐ "Qafqaz"
 - ☐ "Əkinçi"
 - ☐ "Kaspi"
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: H.Zərdabi nəyi sərvət hesab edirdi? (Çəki: 1)

- ☐ mal-qaranı
 - ☐ ailəni
 - ☐ övladları
 - ☒ vaxta qənaəti
 - ☐ var-dövləti
-

Sual: H.Zərdabinin fikrincə fabrik və zavodların meydana gəlməsi kimləri müflis edirdi? (Çəki: 1)

- ☒ əkinçiləri
- ☐ maldarları
- ☐ tacirləri

- ☐ dənizçiləri
 - ☐ sənətkarları
-

Sual: H.Zərdabının fikrincə çayların suyunun azalması nəyin nəticəsi idi? (Çəki: 1)

- ☐ aramsız yağışların
 - ☒ meşələrin məhv olmasının
 - ☐ fiziki aşınmanın
 - ☐ ticarətin inkişafının
 - ☐ əhali artımının
-

Sual: H.Zərdabi hansı çayda güclü suvarma qurğuları yaratmaq təklifini irəli sürmüşdür? (Çəki: 1)

- ☒ Kür
 - ☐ Samur
 - ☐ Araz
 - ☐ Tərtər
 - ☐ Astara
-

Sual: H.Zərdabının Azərbaycanda kустar sənətinin inkişafına həsr etdiyi məqalələr hansılardır? (Çəki: 1)

- ☐ "Qafqaz kустar komitəsi haqqında bir neçə söz"
 - ☐ "Qafqazda kустar peşəsi"
 - ☐ "Şamaxı və onun qəzalarında kустar ipək istehsalı"
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: "Harada xalq var, orada faydalı, məhsuldar əmək, yönəldici qüvvə, ciddi qayda var". Bu fikir kimə məxsusdur? (Çəki: 1)

- ☐ N.Tusi
 - ☐ K.Marks
 - ☒ H.Zərdabi
 - ☐ M.Fizuli
 - ☐ N.Gəncəvi
-

Sual: "Əkinçi" qəzeti hansı illərdə fəaliyyət göstərmişdir? (Çəki: 1)

- ☒ 1875-1877
 - ☐ 1915-1920
 - ☐ 1935-1956
 - ☐ 1725-1731
 - ☐ 1616-1632
-

Sual: H.Zərdabının fikrinə görə: (Çəki: 1)

- ☒ tələbin səviyyəsi əmtəələrin qiymət səviyyəsini müəyyən edir
 - ☐ əmtəələrin qiymət səviyyəsi tələbin səviyyəsini müəyyən edir
 - ☐ təklifin səviyyəsi tələbin səviyyəsini müəyyən edir
 - ☐ tələb və təklif əmtəələrin qiymət səviyyəsini müəyyən edir
 - ☐ əmtəələrin qiymət səviyyəsi əhalinin yaşayış səviyyəsini müəyyən edir
-

Sual: "Əkinçi" qəzetinin banisi kimdir? (Çəki: 1)

- ☐ M.F.Axundov
 - ☒ H.B.Zərdabi
 - ☐ N.B.Vəzirov
 - ☐ hec biri
 - ☐ hamısı
-

Sual: "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") komediyası kimindir? (Çəki: 1)

- ☒ M.F.Axundov
 - ☐ H.B.Zərdabi
 - ☐ N.B.Vəzirov
 - ☐ N.Gəncəvi
 - ☐ hamısı
-

Sual: Azərbaycanda iqtisadi fikrin inkişafında xüsusi rolu olan ""əkinçi" qəzeti neçənci illərdə mövcud olmuşdur? (Çəki: 1)

- ☐ 1850-1852-ci illər
 - ☐ 1860-1865-ci illər
 - ☐ 1865-1868-ci illər
 - ☒ 1875-1877-ci illər
 - ☐ 1880-1885-ci illər
-

Sual: H.B.Zərdabinin iqtisadi görüşləri əsasən hansı qəzetdə dərc edilmişdir? (Çəki: 1)

- ☐ "Kaspi"
 - ☐ "Həyat"
 - ☐ "Dəbistan"
 - ☒ "Əkinçi"
 - ☐ "Obzor"
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: N.Vəzirov birgə əməyi neçə növə ayırırdı? (Çəki: 1)

- ☐ 4
 - ☐ 8
 - ☒ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Kim siyasi iqtisadi "həməzəhmətlik elmi" adlandırmışdır? (Çəki: 1)

- ☒ N.Vəzirov
- ☐ M.F.Axundov
- ☐ A.Bakıxanov
- ☐ M.Ş.Vazeh

☐ Q.B.Zakir

Sual: "Bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq." Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☒ N.Vəzirov
 - ☐ Q.B.Zakir
 - ☐ A.A.Bakıxanov
 - ☐ M.F.Axundov
 - ☐ H.B.Zərdabi
-

Sual: Çarizmin 1861-ci il islahatından sonra Azərbaycanda: (Çəki: 1)

- ☒ sənayenin ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başladı
 - ☐ sənaye tənəzzülə uğradı
 - ☐ iqtisadiyyatda böhranlar baş verdi
 - ☐ kənd təsərrüfatı tənəzzülə uğradı
 - ☐ iqtisadiyyatda geriləmə oldu
-

Sual: Bu əsərlərdən hansı Z.Marağayiyə aiddir? (Çəki: 1)

- ☐ "Leyli və Məcnun"
 - ☐ "Yeddi gözəl"
 - ☒ "İbrahimbəyin səyahətnaməsi"
 - ☐ "Sirlər xəzinəsi"
 - ☐ "İsgəndərnamə"
-

Sual: XIX əsrdə malcəhət əldə edilən məhsulun hansı hissəsini təşkil edirdi? (Çəki: 1)

- ☐ 2/5
 - ☐ 1/5
 - ☒ 1/10
 - ☐ 1/20
 - ☐ 3/5
-

Sual: Bunlardan hansı XIX əsrdə xalqın tərəqqisi üçün ciddi maneə kimi göstərilmişdir? (Çəki: 1)

- ☐ çörək qıtlığı
 - ☐ ərzaq çatışmazlığı
 - ☒ nəqliyyatın zəifliyi
 - ☐ sənətkarlığın inkişafı
 - ☐ elmin inkişafı
-

Sual: Z.Marağayi "İbrahimbəyin səyahətnaməsi" əsərində nəyi təsvir edirdi? (Çəki: 1)

- ☐ xalq kütlələrinin vəziyyətini
 - ☐ zəhmət adamlarının əzab və istirablarını
 - ☐ güclülərin zəifləri istismar etməsini
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: Z.Marağayi "İbrahimbəyin səyahətnaməsi" əsərində hansı ölkənin geriliyindən bəhs edirdi? (Çəki: 1)

- ☒ İranın, o cümlədən Cənubi Azərbaycanın

- ☐ Rusiyanın
 - ☐ Şərqi Avropanın
 - ☐ Şimali Azərbaycanın
 - ☐ Türkiyənin
-

Sual: N.Vəzirovun hansı əsərində var-dövlət, pul yığmaq hərisliyi əsas mövzudur? (Çəki: 1)

- ☒ "Yağışdan çıxdıq yağmura düşdük"
 - ☐ "Hacı Qara"
 - ☐ "Sirlər xəzinəsi"
 - ☐ "Rindü zahid"
 - ☐ "Əxlaqi Nasiri"
-

Sual: N.Vəzirov "Zəmanəmizin qəhrəmanı" əsərində nədən bəhs edirdi? (Çəki: 1)

- ☐ neft hasilatının inkişafı
 - ☐ neft yataqları olan torpaqların satışı
 - ☐ xarici və rus kapitalları nümayəndələrinin fırıldaqları
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: "Təəssübkeşliyin bəlası" əsərinin müəllifi: (Çəki: 1)

- ☒ Z.Marağayi
 - ☐ N.Tusi
 - ☐ N.Vəzirov
 - ☐ H.Zərdabi
 - ☐ M.F.Axundov
-

Sual: Bunlardan hansı XIX əsrlərdə Cənubi Azərbaycanın demokratik fikirli şəxsiyyətlərdəndir? (Çəki: 1)

- ☒ Z.Marağayi
 - ☐ M.F.Axundov
 - ☐ N.Tusi
 - ☐ M.Ə.Sabir
 - ☐ A.Səhhət
-

Sual: Z.Marağayinin dünyagörünüşünün formalaşmasında hansı qəzetlərin müsbət rolu olmuşdur? (Çəki: 1)

- ☐ "Əkinçi"
 - ☐ "Kəşkül"
 - ☐ "Ziyayi Qafqaz"
 - ☐ "Şərqi rus"
 - ☒ hamısı
-

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən cərəyan hansı olmuşdur? (Çəki: 1)

- ☐ merkantilizm
 - ☐ fiziokratizm
 - ☐ rəşionalizm
 - ☒ marksizm
 - ☐ idealizm
-

Bölmə: 1001

Ad	1001
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Neçənci ildə Azərbaycanın neft sənayesində iltizam üsulu ləğv edilmişdi? (Çəki: 1)

- ☐ 1871
- ☒ 1872
- ☐ 1972
- ☐ 1689
- ☐ 1519

Sual: 1914-cü ildə Azərbaycan sənayesinə kapital qoyuluşunun 42 faizi hansı şirkətin əlində cəmləşmişdi? (Çəki: 1)

- ☐ Nobel şirkətinin
- ☐ Rotşildin Xəzər-Qara dəniz cəmiyyəti
- ☐ İngiltərə-Hollandiya trest
- ☐ heç biri
- ☒ hamısı

Sual: XIX əsrin axırlarında Bakıda müşahidə olunan işsizliyin əsas səbəbi nə idi? (Çəki: 1)

- ☒ əhəlinin kəndlərdən Bakıya axını
- ☐ yeni iş yerlərinin açılması
- ☐ əkinçiliyin inkişafı
- ☐ kənd təsərrüfatının inkişafı
- ☐ elmdə tərəqqi

Sual: XIX əsrdə Azərbaycanda aqrar sahədə vəziyyət necə səciyyələndirilirdi? (Çəki: 1)

- ☒ ona xırda, texnika cəhətdən az təchiz olunmuş təsərrüfatlar xas idi
- ☐ günü- gündən inkişaf edirdi
- ☐ güclü texnikaya sahib idi
- ☐ xaricdən mallar idxal olunurdu
- ☐ sənaye zəifləyirdi

Sual: Nə iqtisadi elm aləmində "fridrederstvo" adlanır? (Çəki: 1)

- ☐ əmək
- ☒ azad ticarət
- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☐ əkinçilik

Sual: Əmtəənin qiymətinin enib-qalxmasında hansı amilin mühüm təsiri vardır? (Çəki: 1)

- ☒ tələb və təklif qanununun
- ☐ satıcıların sayının

- ☐ alıcıların sayının
- ☐ satış bazarlarının yerinin
- ☐ qıtlığın

Sual: Azərbaycanda aqrar isahatı neçənci ildə keçirilmişdir? (Çəki: 1)

- ☒ 1870
- ☐ 1970
- ☐ 1925
- ☐ 1930
- ☐ 1941

Bölmə: 1002

Ad	1002
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əmək məhsuldarlığının yüksəldilməsində bunlardan hansı mühüm rol oynayır? (Çəki: 1)

- ☒ istehsala yeni texnikanın, maşın və avadanlığın tətbiq edilməsi
- ☐ yalnız köhnə üsullarla istehsal
- ☐ istehlakı artırmaq
- ☐ işçi qüvvəsini artırmaq
- ☐ yeni texnikadan imtina

Sual: Nə ticarətin təşkilində tərəqqinin zəruri şərtidir? (Çəki: 1)

- ☒ ticarət cəmiyyətlərinin, bankların yaradılması
- ☐ əkinçiliyin inkişafı
- ☐ elmin tərəqqisi
- ☐ texnika
- ☐ tibbin inkişafı

Sual: Azərbaycan mütəfəkkirlərinin əkinçiliklə bağlı fikirləri hansı məktəbin nümayəndələrinin ideyaları ilə oxşar idi? (Çəki: 1)

- ☒ fiziokratizm
- ☐ marksizm
- ☐ keynsçilik
- ☐ Avstriya məktəbi
- ☐ neoklassik məktəb

Sual: Ə.Dəmirçizadənin verdiyi təhlilə görə “manat” sözü qədimlərdə hansı mənalarda işlədilmişdir? (Çəki: 1)

- ☒ “vergi”, “xərac”
- ☐ “kitab”, “qələm”
- ☐ “əmək”
- ☐ “su”, “hava”
- ☐ “od”, “torpaq”

Sual: XIX əsrdə Azərbaycanda kənd təsərrüfatı istehsalı hansı istiqamətlərdə aparılır? (Çəki: 1)

- ☐ taxılçılıq
- ☐ heyvandarlıq
- ☐ ipəkçilik
- ☐ meyvəçilik
- ☒ hamısı

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli mütəfəkkirlərinin əsərlərində bu iqtisadi terminlərdən hansıların adları çəkilir? (Çəki: 1)

- ☐ siyasi iqtisad, məhsuldar qüvvələr
- ☐ natural təsərrüfat, əmtəə
- ☐ həyat səviyyəsi, əmək
- ☐ tələbat, istehsal, bazar
- ☒ hamısı

Sual: XIX əsrdə Rusiyada əmək bölgüsünün, kapitalist əmtəə-pul münasibətlərinin inkişafına maneə törədən səbəb nə idi? (Çəki: 1)

- ☒ feodal-təhkimçilik münasibətlərinin mövcud olması
- ☐ Böyük coğrafi kəşflər
- ☐ elmin inkişaf etməsi
- ☐ İslam dininin meydana gəlməsi
- ☐ kəndlilərin müflisləşməsi

Sual: Hansı tarixli qanun ilə Zaqafqaziya quberniyalarında kəndli islahatı keçirilməyə başlandı? (Çəki: 1)

- ☒ 14 may, 1870
- ☐ 20 avqust, 1920
- ☐ 18 aprel, 1931
- ☐ 21 may, 1817
- ☐ 30 yanvar, 1918

Sual: Azərbaycan iqtisadiyyatına xarici kapitalın nüfuz etməsi neçənci ildən başlayır? (Çəki: 1)

- ☒ 1863
 - ☐ 1913
 - ☐ 1928
 - ☐ 1926
 - ☐ 1922
-

Sual: "Simens qardaşları" kompaniyası Azərbaycanda hansı sənaye sahəsində hakim mövqə tutmuşdur? (Çəki: 1)

- ☐ qızıl
- ☐ duz
- ☒ mis
- ☐ gümüş
- ☐ aliminimum

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanda hazır məhsul istehsal edən sənaye sahələrinin olmamasının əsas səbəbi nə idi? (Çəki: 1)

- ☒ Çarizmin müstəmləkəçilik siyasəti
- ☐ əkinçiliyin inkişafı
- ☐ elmin tərəqqisi
- ☐ istehsalın inkişafı
- ☐ istehlak məhsullarına tələbat

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı Müsavat partiyasının rəhbəri olmuşdur? (Çəki: 1)

- ☐ A.A.Bakıxanov
- ☐ Q.B.Zakir
- ☒ M.Ə.Rəsulzadə
- ☐ H.Z.Tağıyev
- ☐ M.Ş.Vazeh

Sual: "Əsrimizin Səyavuşu", "Azərbaycan Cümhuriyyəti" əsərlərinin müəllifi kimdir? (Çəki: 1)

- ☒ M.Ə.Rəsulzadə
- ☐ Q.B.Zakir
- ☐ C.Məmmədquluzadə
- ☐ Ü.Hacıbəyov
- ☐ F.X.Xoyski

Sual: "Qədimlərdən bəri insanların yaşayış və iqtisadiyyatda qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbəylə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan qaldırmaq mümkün deyildir." Bu fikir kimə aiddir? (Çəki: 1)

- ☐ F.Xoyski
- ☐ Q.B.Zakir
- ☐ M.Ə.Sabir
- ☒ M.Ə.Rəsulzadə
- ☐ M.F.Axundov

Sual: Azərbaycan Demokratik Cümhuriyyətində hansı mülkiyyət növü üstün mövqeyə malik idi? (Çəki: 1)

- ☐ xüsusi
 - ☐ səhmdar
 - ☐ bələdiyyə
 - ☐ dövlət
 - ☒ hamısı bərabər idi
-

Sual: Cümhuriyyətin iqtisadi platformasında bunlardan hansı əsas götürülürdü? (Çəki: 1)

- ☒ mülkiyyətin müxtəlif formaları, çoxukladlı iqtisadiyyat
 - ☐ dövlət mülkiyyəti
 - ☐ xüsusi mülkiyyət
 - ☐ sənaye mülkiyyəti
 - ☐ ənənəvi iqtisadiyyat
-

Sual: "Nə qədər ki, kəndlilər torpaqla təmin olunmamışdır, millət tərəqqi edə bilməz." Bu fikir kimə məxsusdur? (Çəki: 1)

- ☒ F.Xoyski
 - ☐ M.Ə.Rəsulzadə
 - ☐ Q.B.Zakir
 - ☐ M.Ə.Sabir
 - ☐ H.B.Zərdabi
-

Sual: ADC-in maliyyə məsələsində şərti olaraq neçə mərhələ nəzərdə tutulurdu? (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: İqtisadi fikrin subyektiv istiqamətinin tədqiqat predmeti nədir? (Çəki: 1)

- ☒ tədavül sferası
 - ☐ istehsal sferası
 - ☐ istehlak sferası
 - ☐ bazar sferası
 - ☐ hec biri
-

Sual: Milli iqtisadiyyatın əsas məqsədləri: (Çəki: 1)

- ☐ iqtisadi artım, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət
 - ☐ məşğulluğun təmin olunması
 - ☐ qiymətlərin sabillik səviyyəsi
 - ☐ iqtisadi səmərəlilik
 - ☒ hamısı
-

Sual: Azərbaycanda hansı bazar modelini tətbiq etmək daha əlverişlidir? (Çəki: 1)

- ☒ Almaniya
- ☐ İsveç
- ☐ Liberal
- ☐ Bazar modeli
- ☐ hamısı

Sual: Milli iqtisadiyyatın modelləri: (Çəki: 1)

- ☐ liberal milli iqtisadiyyat
 - ☐ dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat
 - ☐ qarışıq milli iqtisadiyyat
 - ☐ hec biri
 - ☒ hamısı
-

Sual: Manihəciliyin əsas məqsədi (Çəki: 1)

- ☐ səs vermə hüququ
 - ☐ insanların bərabərliyi
 - ☐ xüsusi mülkiyyət
 - ☒ hamı üçün mülkiyyət hüququnun yaradılması
 - ☐ insanların bərabər hüquqluluğu
-

Sual: Azərbayanda məzdəkizm neçənci əsrdə yaranmışdır? (Çəki: 1)

- ☐ I əsrdə
 - ☐ III əsrdə
 - ☒ V-VI əsrlər
 - ☐ V əsrdə
 - ☐ VI-VIII əsrlərdə
-

Sual: Məzdəkizmin əsas ideyası (Çəki: 1)

- ☒ hamı üçün mülkiyyət hüququun yaradılması
 - ☐ əxlaq normasının yaradılması
 - ☐ davranış qaydasının müəyyənləşdirilməsi
 - ☐ dini qaydaların müəyyənləşdirilməsi
 - ☐ siyasi hüquqların müəyyənləşdirilməsi
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müqəddəs dini kitabların təhlil dairəsinə daxil deyil: (Çəki: 1)

- ☐ materialist baxışların inkar olunması
 - ☐ sələmçiliyin qeyri-təbii sayılması
 - ☐ ruh fəlsəfəsinin əsas götürülməsi
 - ☐ əməyin sərvətin və mülkiyyətin əsas mənbəyi olması
 - ☒ bunların hamısı doğrudur
-

Sual: İslam dini iqtisadi problemlərinin mahiyyətində nə dururdu: (Çəki: 1)

- ☐ tarazlıq prinsipi
- ☐ sələmçilik prinsipi
- ☒ nadirlik prinsipi

- ☐ faydalılıq prinsipi
 - ☐ aşkarlıq prinsipi
-

Sual: İslamın müqəddəs kitabı olan «Qurani-Kərim»də hansı fəaliyyət qadağan edilir? (Çəki: 1)

- ☐ azadlıq və bərabərlik
 - ☐ yoxsulluq və onun aradan qaldırılması
 - ☐ xüsusi mülkiyyət və azad sahibkarlıq məsələləri
 - ☒ borc verib faiz almaq, sələmçilik
 - ☐ alqı-satqı, ticarətlə məşğul olmaq
-

Sual: Azərbaycanda xürrəmilər hərəketi nə vaxt yaranmışdır (Çəki: 1)

- ☐ II əsrdə
 - ☐ III əsrdə
 - ☐ IV əsrdə
 - ☒ VIII-X əsrlərdə
 - ☐ XIII əsrdə
-

Sual: Xürrəmilər hərəkatının əsas məqsədi (Çəki: 1)

- ☐ inqilabçılıq
 - ☐ islahatlar
 - ☐ ölkənin çiçəklənməsi
 - ☒ mülkiyyət hüququnun yaradılması
 - ☐ integrasiya
-

Sual: Manihəçilik, Məzdəkizm və Xürrəmilərin ümumi cəhətləri (Çəki: 1)

- ☐ insan azadlığı
 - ☐ insanların bərabər hüquqluluğu
 - ☐ insanların səsvərmə hüququnun olması
 - ☐ ölkələrin bərabər hüquqluluğu
 - ☒ hamı üçün mülkiyyət hüququnun yaradılması
-

Sual: Azərbaycanda müsəlmançılığın qəbulundan sonra iqtisadi fikrin əsas mənbəyi hansıdır (Çəki: 1)

- ☒ Kitabı Dədə Qorqud
 - ☐ koroğlu dastanı
 - ☐ Qurani kərim
 - ☐ Əxlaqi-Nasir
 - ☐ Müqəddimə
-

Sual: Müsəlman dünyasında islam ideyası əsasında qurulmuşdur. (Çəki: 1)

- ☐ torpaq üzərində mülkiyyət münasibətləri
 - ☐ ticarət münasibətləri
 - ☐ əmək və əmlak münasibətləri
 - ☐ vergilər
 - ☒ hamısı
-

Sual: Müsəlmanların müqəddəs kitabıdır (Çəki: 1)

- ☐ Avesta
- ☐ Əxlaqi-Nasir

- ☐ Müqəddimə
 - ☒ Qurani-Kərim
 - ☐ Siyasət
-

Sual: Eramızdan əvvəl X-VII əsrlərdə Azərbaycan xalqının iqtisadi fikrini əks etdirən yazılı abidə (Çəki: 1)

- ☐ Koroğlu dastanı
 - ☐ Xəmsə
 - ☐ Qobusnamə
 - ☒ Avesta
 - ☐ Əxlaqi-Nasir
-

Sual: X əsrdə qələmə alınmış hansı qəhrəmanlıq dastanında iqtisadi ideyalar diqqəti cəlb edir? (Çəki: 1)

- ☐ Koroğlu
 - ☒ "Dədə-Qorqud"
 - ☐ Əsli və Kərəm
 - ☐ İeyli və Məcnun
 - ☐ Aşiq Qərib
-

Sual: Oğuz tayfalarının iqtisadi fəaliyyətindən hansı dastanda geniş danışılır? (Çəki: 1)

- ☐ Koroğlu
 - ☒ Kitabı-Dədə Qorqud
 - ☐ Aşiq Qərib
 - ☐ Əsli və Kərəm
 - ☐ Bahadır və Sona
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: ADC-in iqtisadiyyatında maliyyənin əsas məqsədi nə idi? (Çəki: 1)

- ☒ dövlətin gəlirlərini artırmaq, pozulmuş pul tədavülünü qaydaya salmaq
 - ☐ vergiləri artırmaq
 - ☐ vergiləri azaltmaq
 - ☐ idxalı artırmaq
 - ☐ ixracı artırmaq
-

Sual: ADC-də mütərəqqi gəlir vergisi nə qədər olmuşdur? (Çəki: 1)

- ☒ müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizi
 - ☐ gəlirin 25 faizi
 - ☐ ümumi mənfəətin 10 faizi
 - ☐ məhsulun beşdə bir hissəsi
 - ☐ xalis gəlirin 5 faizi
-

Sual: Hansı məhsullardan aksiz alınır? (Çəki: 1)

- ☐ şərab
 - ☐ tütün
 - ☐ neft məhsulları
 - ☐ heç biri
 - ☒ hamısı
-

Sual: ADC-də Dövlət Bankı nə vaxt açılmışdı? (Çəki: 1)

- ☒ 1919, sentyabr
 - ☐ 1920, avqust
 - ☐ 1921, aprel
 - ☐ 1922, may
 - ☐ 1923, yanvar
-

Sual: Neçənci ildə ADC-də milli pul vahidi kimi bonlar tədavülə buraxıldı? (Çəki: 1)

- ☒ 1918
 - ☐ 1919
 - ☐ 1920
 - ☐ 1921
 - ☐ 1922
-

Sual: Azərbaycan Cümhuriyyətində hansı idarəetmə üsulu mövcud olmuşdur? (Çəki: 1)

- ☒ demokratik
 - ☐ federativ
 - ☐ ənənəvi
 - ☐ sosial-demokrat
 - ☐ monarxiya
-

Sual: "Ümumi rifah dövləti " kimi səciyyələndirmək olar: (Çəki: 1)

- ☐ Çar Rusiyasını
 - ☐ Osamanlı dövlətini
 - ☒ ADC-in iqtisadi-sosial modelini
 - ☐ Türkiyə Cümhuriyyətini
 - ☐ İran İslam Respublikasını
-

Sual: Azərbaycan iqtisadiyyatının 4-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ XIX əsrin əvvəllərini əhatə edir
 - ☐ iqtisadiyyatın inkişafı sənaye sahələrinə yönəldilib
 - ☐ XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir
 - ☐ sosialist təsərrüfat sisteminin mövcud olması
 - ☒ iqtisadi və siyasi müstəqillik əldə etməsi
-

Sual: Azərbaycan iqtisadiyyatının 2-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir
 - ☐ XIX əsrin əvvəllərini əhatə edir
 - ☐ sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi
 - ☐ belə bir mərhələ yoxdur
 - ☐ iqtisadi və siyasi müstəqillik dövrü
-

Sual: Azərbaycan iqtisadiyyatının 3-cü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ XIX əsrin əvvəllərini əhatə edir
 - ☒ sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi
 - ☐ iqtisadi müstəqillik dövrü idi
 - ☐ siyasi müstəqillik dövrü idi
 - ☐ XIX əsrin sonlarını əhatə edir
-

Sual: Azərbaycan iqtisadiyyatının 1-ci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ XX əsrin əvvəllərini əhatə edir
 - ☐ iqtisadi müstəqillik dövrü idi
 - ☐ belə bir mərhələ yoxdur
 - ☒ XIX əsrin əvvəllərini əhatə edir
 - ☐ sosialist təsərrüfat sisteminin təşəkkül dövrü idi
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidini təhlil edərkən neçə mərhələyə bölmək olar? (Çəki: 1)

- ☐ 5
 - ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ mərhələyə bölmək olmaz
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Xalq Cümhuriyyəti neçə ay hakimiyyətdə olmuşdur? (Çəki: 1)

- ☐ 12
 - ☒ 23
 - ☐ 24
 - ☐ 19
 - ☐ 18
-

Sual: "Milli təsərrüfatçılığa dair ümumi təlimin əsasları" əsəri kimə məxsusdur? (Çəki: 1)

- ☒ L.Erxard
 - ☐ K.Marks
 - ☐ N.Tusi
 - ☐ A.Smit
 - ☐ F.Engels
-

Sual: "Sosial bazar təsərrüfatı" nəzəriyyəsinin əsas prinsiplərini kim işləyib hazırlamışdır? (Çəki: 1)

- ☐ A.Smit

- ☐ D.Rikardo
 - ☐ N.Tusi
 - ☒ V.Oyken
 - ☐ Aristotel
-

Sual: "Azad yarış sosial bazar təsərrüfatının əsas elementidir" fikri kimə aiddir? (Çəki: 1)

- ☒ L.Erxard
 - ☐ A.Smit
 - ☐ K.Marks
 - ☐ Engels
 - ☐ N.Tusi
-

Sual: Müasir makroiqtisadi modelləşdirmənin marjinal nümayəndəsi kim idi? (Çəki: 1)

- ☒ L.Valras
 - ☐ L.Erxard
 - ☐ K.Marks
 - ☐ D.Rikardo
 - ☐ A.Smit
-

Sual: Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünə başlanılmışdır: (Çəki: 1)

- ☐ 1992
 - ☒ 1991
 - ☐ 1985
 - ☐ 1928
 - ☐ 1930
-

Sual: Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir? (Çəki: 1)

- ☒ 1988
 - ☐ 1993
 - ☐ 1985
 - ☐ 1965
 - ☐ 1936
-

Sual: Aşağıdakı əsərlərdən V.Zombarta aid olanını seçin: (Çəki: 1)

- ☐ "Sosializm və XIX əsrin sosial hərəkəti"
 - ☐ "Müasir kapitalizm"
 - ☐ "Təsərrüfat həyatının quruluşu"
 - ☐ "Alman sosializmi"
 - ☒ bunların hamısı
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin birinci mərhələsinə aiddir: (Çəki: 1)

- ☒ 1992-1994-cü illəri əhatə edir, hiperinflyasiya və bazarın "oyun qaydalarını" hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar
- ☐ 1980-1986-cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr
- ☐ 1996-2003-cü illəri əhatə etməklə daha çox sistem böhranının aradan qaldırılması, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü

- ☐ 2003-cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı
- ☐ 1994-1996-cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrü

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin ikinci mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ 1996-2003-cü illəri əhatə etməklə daha çox sistem böhranının aradan qaldırılması, antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü
- ☐ 1992-1994-cü illəri əhatə edir, hiperinflasiya və bazarın “oyun qaydalarını” hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar
- ☐ 1980-1986-cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr
- ☒ 1994-1996-cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrü
- ☐ 2003-cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin üçüncü mərhələsinə aiddir: (Çəki: 1)

- ☐ 1994-1996-cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrü
- ☐ 1992-1994-cü illəri əhatə edir, hiperinflasiya və bazarın “oyun qaydalarını” hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar
- ☒ 1996-2003-cü illəri əhatə etməklə daha çox sistem böhranının aradan qaldırılması, antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü
- ☐ 1980-1986-cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr
- ☐ 2003-cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin dördüncü mərhələsinə aiddir? (Çəki: 1)

- ☐ 1980-1986-cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr
- ☐ 2003-cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı
- ☐ 1994-1996-cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrü
- ☐ 1996-2003-cü illəri əhatə etməklə daha çox sistem böhranının aradan qaldırılması, antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü
- ☒ 2003-cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	8
Maksimal faiz	8



Sual: Keçid dövrünün başa çatmasının neçə meyarı mövcuddur? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5

Sual: Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünə başlanılmışdır? (Çəki: 1)

- ☐ 1990
- ☒ 1991
- ☐ 1992
- ☐ 1993
- ☐ 1994

Sual: Keçid iqtisadiyyatının başa çatması dövrü: (Çəki: 1)

- ☐ 1990
- ☐ 2000
- ☐ 1992
- ☒ 2010
- ☐ 2004

Sual: Azərbaycanda özəlləşdirməyə başlanılıb? (Çəki: 1)

- ☐ 1992
- ☐ 1993
- ☒ 1996
- ☐ 1998
- ☐ 2000

Sual: Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin I proqramı nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- ☒ 1995
- ☐ 1998
- ☐ 2000
- ☐ 2002
- ☐ 2008

Sual: Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin II proqramı nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ 1995
- ☐ 1996
- ☒ 2000
- ☐ 2003
- ☐ 2005

Sual: Bu ölkələr istehsal vasitələrinin kifayət qədər olmaması; geri qalmış texnologiya; savadsızlıq səviyyəsinin aşağı olmaması; işsizliyin çox olması; iş qüvvəsinin çoxunun kənd təsərrüfatında məşğul olması ilə səciyyəvidir: (Çəki: 1)

- ☒ İEOÖ
- ☐ İEÖ
- ☐ C.Afrika
- ☐ Qafqaz
- ☐ hec biri

Sual: Bazar iqtisadiyyatı dövrünün iqtisadçıları nəyə üstünlük verirdilər? (Çəki: 1)

- ☒ əmtəə-pul münasibətlərinə
- ☐ natural təsərrüfat münasibətlərinə
- ☐ sənaye kapitalına
- ☐ sələm kapitalına
- ☐ ticarət kapitalına

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olmuşdur? (Çəki: 1)

- ☒ C.M.Keyns
- ☐ K.Marks
- ☐ A.Smit
- ☐ D.Rikardo
- ☐ Nyuton

Sual: İnflyasiya ilə işsizlik arasında əlaqəni ilk dəfə kim araşdırmışdır? (Çəki: 1)

- ☐ N.Kondratyev
- ☒ O.Filipps
- ☐ D.Rikardo
- ☐ K.Marks
- ☐ A.Smit

Sual: Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır? (Çəki: 1)

- ☐ L.Valras
- ☐ K.Marks
- ☐ N.Tusi
- ☒ N.Kondratyev
- ☐ A.Smit

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsini kim tədqiq etmişdir? (Çəki: 1)

- ☒ L.Valras

- ☐ A.Smit
 - ☐ N.Tusi
 - ☐ N.Gəncəvi
 - ☐ D.Rikardo
-

Sual: "Səmərali gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyasəti nəzərdə tutur? (Çəki: 1)

- ☒ məşğulluğun tənzimlənməsini
 - ☐ inflyasiyanın tənzimlənməsini
 - ☐ əmək-dəyər nəzəriyyələrini
 - ☐ kənd təsərrüfatı texnikasını
 - ☐ əmək bölgüsünü
-

Sual: Azərbaycanın iqtisadi inkişafa nail olunması dövrü: (Çəki: 1)

- ☒ 1997
 - ☐ 1998
 - ☐ 2000
 - ☐ 2011
 - ☐ 1992
-

Sual: Azərbaycanda böhranın dayandırılması dövrü: (Çəki: 1)

- ☐ 1997
 - ☐ 1998
 - ☐ 2000
 - ☒ 1996
 - ☐ 1992
-

Sual: İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemi: (Çəki: 1)

- ☐ adambaşına düşən ÜDM
 - ☐ gözlənilən ömür müddəti
 - ☐ təhsilin səviyyəsi
 - ☐ hec biri
 - ☒ hamısı
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda İnsan İnkişafı İndeksi neçənci ildən hesablanır? (Çəki: 1)

- ☐ 1920
 - ☐ 1980
 - ☒ 1992
 - ☐ 1982
 - ☐ 1968
-

Sual: Ümumi milli məhsul ilə ümumi daxili məhsul arasında nominal fərq adətən neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 1 faizdən artıq olmur
 - ☐ 2 faiz
 - ☐ 4 faiz
 - ☐ 20 faiz
 - ☐ 12 faiz
-

Sual: "İqtisadiyyat açıqlığı", "azad ticarət" tezisi hansı ölkəyə məxsusdur? (Çəki: 1)

- ☐ Gürcüstan
 - ☐ Rusiya
 - ☒ ABŞ
 - ☐ Çin
 - ☐ Almaniya
-

Sual: Neft ixrac edən ölkələrin təşkilatı: (Çəki: 1)

- ☒ OPEK
 - ☐ BMT
 - ☐ AFR
 - ☐ UNICEF
 - ☐ ATƏT
-

Sual: Tələb və təklifin elastikliyi anlayışını iqtisadi nəzəriyyəyə ilk dəfə kim tətbiq edib? (Çəki: 1)

- ☒ A.Marşal
 - ☐ K.Marks
 - ☐ A.Smit
 - ☐ C.Keyns
 - ☐ D.Rikardo
-

Sual: Azərbaycan iqtisadiyyatının yaranması və inkişafı neçə mərhələyə bölünür? (Çəki: 1)

- ☐ 3 mərhələyə
 - ☐ 5 mərhələyə
 - ☐ 2 mərhələyə
 - ☒ 4 mərhələyə
 - ☐ mərhələyə bölünmür
-

Sual: Azərbaycanın ərazisində neçə makroistehsal sistemi mövcuddur? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☐ 4
 - ☒ 2
 - ☐ yoxdur
-

Sual: XIX əsrdə Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafının səbəbi nə idi? (Çəki: 1)

- ☐ texnikanın zəif inkişafı
- ☐ dünyaya zəif integrasiya
- ☐ Azərbaycanın iki yerə bölünməsi
- ☐ coğrafi şəraitin əlverişsizliyi
- ☒ Çar imperiyasının müstəmləkəçilik siyasəti

Sual: Marksizm Azərbaycanda neçənci əsrdən yayımlanmağa başlamışdır: (Çəki: 1)

- ☐ XV əsrdən
 - ☐ XVI əsrdən
 - ☐ XVIII əsrdən
 - ☐ XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri
 - ☒ XX əsrdən
-

Sual: Marksizm Azərbaycanda hansı dövrlərdə hakim mövqeyə malik olmuşdur (Çəki: 1)

- ☐ XVIII əsrdə
 - ☐ XIX əsrin birinci yarısında
 - ☐ XIX əsrin ikinci yarısında
 - ☐ XX əsrin əvvəllərində
 - ☒ XX əsrin əvvəllərindən 90-cı illərinə qədər
-

Sual: XX əsrin əvvəllərindən 90-cı illərinə qədər (Çəki: 1)

- ☐ XX əsrin 20-ci illəri
 - ☐ XX əsrin 40-cı illəri
 - ☐ XX əsrin 50-ci illəri
 - ☐ XX əsrin 70-ci illəri
 - ☒ XX əsrin 90-cı illəri
-

Sual: XIX əsrdə Azərbaycanda iqtisadi fikir hansı istiqamətlərdə inkişaf etmişdir? a) iqtisadi fikrin antifiodal istiqaməti (Çəki: 1)

- ☐ iqtisadi fikrin burjua və xırda burjua istiqaməti
 - ☐ Marksist Leninqi istiqamət
 - ☒ hər üç istiqamətdə
 - ☐ heç bir istiqamətdə
 - ☐ iqtisadi fikrin antifiodal istiqaməti
-

Sual: XIX əsrin ikinci yarısında Azərbaycan mütəfəkkirlərinin sosial-iqtisadi fikirlərinin əsas cəhəti nə idi? (Çəki: 1)

- ☐ inqilabilik
 - ☐ feodal tənəkkürü
 - ☒ dini baxışların üstünlük təşkil etməsi
 - ☐ demokratik səciyyəsi
 - ☐ anti-demokratik səciyyəsi
-

Sual: XIX əsrdə Azərbaycanda milli dirçəliş ideyalarının müəllifidir (Çəki: 1)

- ☐ M.F.Axundov
 - ☐ H.B.Zərdabi
 - ☐ N.B.Vəzirov
 - ☒ hər üçü
 - ☐ heç biri
-

Sual: XIX əsrdə Azərbaycan xalqının əsas zümrəsi idi (Çəki: 1)

- ☐ fəhlələr
- ☐ sənətkarlar
- ☐ tacirlər

- ☒ kəndlilər
☐ sələmçilər
-

Sual: XIX Azərbaycan mütəfəkkirləri hansı sahə üzrə konkret mütəxəssis deyildilər. (Çəki: 1)

- ☐ ədəbiyyat
☐ marifcilik
☒ iqtisadiyyat
☐ ictimai-siyasi həyat
☐ qəzetçilik
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Patent nəyə görə verilirdi? (Çəki: 1)

- ☒ ixtira sahibinin hüququnun qorunması üçün
☐ texnikadan istifadə üçün
☐ məhsul satışı üçün
☐ istehsalı həyata keçirmək üçün
☐ torpaq sahəsinə sahib olmaq üçün
-

Sual: Hüquqi dövlət nəyi əks etdirir? (Çəki: 1)

- ☐ vətəndaşların milli sərvətlərə sahib olmağını
☐ milli sərvətlərin qorunub saxlanılmasını
☒ demokratik milli dövlət quruculuğunun hüquqi cəhətdən təmin olunmasını
☐ iqtisadiyyatın təsirindən azad edilməsini
☐ özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını
-

Sual: Müasir dövrdə milli iqtisadiyyatda baş verən yeniliklərə aid etmək olmaz? (Çəki: 1)

- ☐ iqtisadi inkişafa siyasətin təsirinin əsas sayılması
☒ monetar tənzimləmənin iqtisadiyyatda dövlətin iştirakının əsas elemintinə çevrilməsi
☐ dövlətin iqtisadi siyasətinin birinci dərəcəli hesab edilməsi
☐ iqtisadiyyat, sosiologiya, psixologiya, etika və hüquq münasibətlərinin uyğunlaşdırılması
☐ dövlətin iqtisadi siyasətinin iqtisadi inkişafa təsirinin azalması
-

Sual: SSRİ Elnlər Akademiyasının razılığıyla filialının Azərbaycan bölməsi neçənci ildə yaranmışdı? (Çəki: 1)

- ☐ 1930-cu il
☒ 1932-ci il
☐ 1934-cü il
☐ 1940-cı il
☐ 1950-ci il
-

Sual: Azərbaycan SSR Elmlər Akademiyası neçənci ildə yaranmışdır? (Çəki: 1)

- ☐ 1940-cı il
 - ☒ 1945-ci il
 - ☐ 1950-ci il
 - ☐ 1954-cü il
 - ☐ 1960-cı il
-

Sual: Azərbaycanda milli iqtisadçı kadrların əsərləri neçənci ildən çap olunmağa başlamışdır? (Çəki: 1)

- ☐ XIX əsrin 50-ci illəri
 - ☐ XIX əsrin 90-cı illəri
 - ☒ XX əsrin 20-30-cu illəri
 - ☐ XX əsrin 40-50-ci illəri
 - ☐ XX əsrin 50-60-cı illəri
-

Sual: Y.V.Çəmənzəminlinin "Tarix, coğrafiya və iqtisadi Azərbaycan" neçənci ildə çap olunmuşdur? (Çəki: 1)

- ☐ 1910-cu il
 - ☐ 1915-ci il
 - ☐ 1920-ci il
 - ☒ 1921-ci il
 - ☐ 1925-ci il
-

Sual: azərbaycan SSREA-nın iqtisadiyyat İnstitutu nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ 1950-ci il
 - ☐ 1954-cü il
 - ☒ 1958-ci il
 - ☐ 1960-cı il
 - ☐ 1964-cü il
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İslam dininin sosial-iqtisadi mahiyyətində vergi sisteminin mühüm yer tutduğunu göstərir: (Çəki: 1)

- ☐ zəkat
 - ☐ sədəqə
 - ☐ fitrə
 - ☒ hamısı aiddir
 - ☐ heç biri aid deyil
-

Sual: Aşağıdakılardan hansı torpaq vergisidir? (Çəki: 1)

- ☐ cizyə

- ☐ fitrə
- ☒ xərac
- ☐ zəkat
- ☐ xüms

Sual: Əldə olunan qənimət, qazanc və illik gəlirin beşdə bir hissəsi hansı vergi növüdür? (Çəki: 1)

- ☐ zəkat
- ☐ xərac
- ☐ fitrə
- ☐ cizyə
- ☒ xüms

Sual: Həddi və vaxtı müəyyən olunmuş malın qırıxdan bir hissəsi hansı vergidir? (Çəki: 1)

- ☐ fitrə
- ☒ zəkat
- ☐ xüms
- ☐ xərac
- ☐ cizyə

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadiyyatın uğurlu inkişafı üçün istehsala nə tətbiq olunmalıdır? (Çəki: 1)

- ☒ maşın, texnika və elmi nailiyyətlər
- ☐ xarici işçilər
- ☐ gənc işçilər
- ☐ yerli əmək qüvvəsi
- ☐ çoxlu pul

Sual: Azərbaycan Respublikası regional siyasətin istiqamətlərinin reallaşması üçün hansı vəzifələri əsas götürməlidir? (Çəki: 1)

- ☐ sosial, iqtisadi, siyasi sahələri
- ☒ sosial, iqtisadi, ekoloji, milli münasibətlər sahəsində
- ☐ ictimai, milli münasibətlər, mədəni sahələr
- ☐ siyasi, ekoloji, mənəvi, dini sahələri
- ☐ yalnız iqtisadi və sosial sahələri

Sual: Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələri tənzimləyən strategiya neçə cür olur? (Çəki: 1)

- ☐ 5
- ☐ 7
- ☐ 3

☐ 8

☒ 4

Sual: Xüsusi makroiqtisadi göstəricilərə daxildir? (Çəki: 1)

- ☒ istehsal və sosial
 - ☐ iqtisadi və siyasi
 - ☐ ictimai və mədəni
 - ☐ istehsal və qeyri-istehsal
 - ☐ sosial və mədəni
-

Sual: İqtisadiyyatın təsir istiqaməti neçə yerə bölünür və hansılardır? (Çəki: 1)

- ☐ 3 yerə: birbaşa və dolay
 - ☐ 2 yerə: ictimai və mədəni
 - ☐ 2 yerə: sadə və mürəkkəb
 - ☐ 3 yerə: iqtisadi və sosial-iqtisadi
 - ☒ 2 yerə: daxili və xarici
-

Sual: Azərbaycan iqtisadçılarından kim Azərbaycanın kapitalizm mərhələsindən keçməməsi fikrinin əsassız olduğunu "elmi" cəhətdən sübut etmişdir? (Çəki: 1)

- ☒ Ə.Sumbatzadə
 - ☐ H.Dadaşov
 - ☐ Q.Sultanov
 - ☐ Ə.Fərəcov
 - ☐ Ə.Qasimov
-

Sual: "XIX əsrdə Azərbaycan kənd təsərrüfatı" iqtisadi əsərin müəllifi kimdir? (Çəki: 1)

- ☐ T.Vəliyev
 - ☐ H.Dadaşov
 - ☐ B.Axundov
 - ☒ Ə.Sumbatzadə
 - ☐ Q.Heydərov
-

Sual: Azərbaycanda tələbin artması qanununun ilk tədqiqatçısıdır: (Çəki: 1)

- ☐ Ə.Sumbatzadə
 - ☒ B.Axundov
 - ☐ Ə.Fərəcov
 - ☐ Ə.Axundov
 - ☐ T.Vəliyev
-

Sual: Azərbaycanda aqrar elminin inkişafında rol oynayan alimlərdən hansılardır: (Çəki: 1)

- ☐ Ə.Mahmudov
 - ☐ A.Ələsgərov
 - ☐ H.Qasimov
 - ☐ R.Məmmədov
 - ☒ Hamısı
-

Sual: Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü neçənci ildə başa çatmış hesab olunur? (Çəki: 1)

- ☐ 1997-ci il

- ☐ 2000-ci il
- ☐ 2003-cü il
- ☐ 2005-c il
- ☒ 2008-ci il

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisad elmi nə ilə sıx bağlıdır? (Çəki: 1)

- ☒ qənaətlə
- ☐ musiqi ilə
- ☐ məişətlə
- ☐ ailə ilə
- ☐ təbiət ilə

Sual: Aşağıdakı variantlardan hansı Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf strategiyası istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ iqtisadi təhlükəsizlik sisteminin yaradılması
- ☐ xarici ticarət əlaqələrinin milli mənafeyə uyğun təşkili
- ☒ investisiyaların iqtisadiyyatın inkişafına yönəldilməsinin məhdudlaşdırılması
- ☐ xarici investisiyaların milli iqtisadiyyatın inkişafına yönəldilməsi
- ☐ milli mənafeyə uyğun olan iqtisadiyyatın istiqamətinin həyata keçirilməsi

Sual: Azərbaycan Respublikasında iqtisadi təhlükəsizlik əsasən neçə tərkibli olur və hansılardır? (Çəki: 1)

- ☐ 3 tərkibə bölünür: 1)Azərbaycanda ümumi effektivlik göstəriciləri, 2) ədalətli rəqabət əsasında işlərin aparılmasının əsaslanması, 3) ölkənin azad iqtisadi zonalarına və xarici ölkələrə nüfuz etmə
- ☐ tərkibə bölünmür
- ☐ 2 tərkibli olur: 1)Azərbaycan daxilində iqtisadiyyatın bütövlüyü, tamlığı onun daxilindəki ərazi əmək bölgülərini əhatə edir, 2) istehsal fondları
- ☐ 2 tərkibli olur: 1) Azərbaycan daxilində iqtisadi əlaqələri möhkəmləndirmək, 2)ictimai tələbatın ödənilməsi
- ☒ 2 tərkibli olur: 1)Azərbaycan daxilində maraq və məqsədli sistemlərin yaradılması və reallaşdırılması, 2) beynəlxalq əmək bölgüsü

Sual: İqtisadi tənzimlənmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- ☐ XV əsrdə Qərbi Avropada və XVI əsrdə ABŞ-da
- ☐ XVI-XIX əsrdə Qərbi Avropada və XX əsrin 30- 40-cı illərində ABŞ-da
- ☐ XVII əsrdə Qərbi Avropada və XIX əsrdə ABŞ-da
- ☒ XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
- ☐ XVI əsrdə Qərbi Avropada və XX əsrin 20-ci illərində ABŞ-da

Sual: Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət neçənci ildə yaranmışdır? (Çəki: 1)

- ☐ 1918-ci il
- ☐ 1920-ci il
- ☐ 1922-ci il
- ☒ 1923-cü il
- ☐ 1930-cu il

Bölmə: 1201

Ad	1201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda iqtisadi fikrin öyrənilməsində hansı alimlərin rolu olmuşdur? (Çəki: 1)

- ☐ Ə.Fərəcov
- ☐ M.Mustafayev
- ☐ İ.Məmmədov
- ☐ A.Axundov
- ☒ hamısı

Sual: Azərbaycanda iqtisadi fikir tarixi haqqında kitablar nə vaxtdan yazılmağa başlanıb? (Çəki: 1)

- ☐ 40-cı illər
- ☒ 50-ci illər
- ☐ 60-cı illər
- ☐ 70-ci illər
- ☐ 80-ci illər

Sual: Mötəbər mənbələrə görə ilk ictimai əmək bölgüsü harada baş vermişdir? (Çəki: 1)

- ☐ Qərbdə
- ☒ Şərqdə
- ☐ Avropada
- ☐ Amerikada
- ☐ Asiyada

Sual: "Turanlıların" ən öncül qollarından biridir (Çəki: 1)

- ☒ oğuzlar
- ☐ Taciklər
- ☐ Səlcuqlar
- ☐ Xəzərlilik
- ☐ Qazaxlılar

Sual: Oğuz tayfalarının fəaliyyətində əmək bölgüsü ən çox öz əksini nədə tapmışdır? (Çəki: 1)

- ☐ sənaye istehsalında
- ☐ toxuculuqda
- ☐ tutunculuqda
- ☒ heyvandarlıqda

☐ balıqçılıqda

Sual: Oğuz tayfaları öz iqtisadi fəaliyyətlərində daha çox nəyə üstünlük verirdilər? (Çəki: 1)

- ☐ qoyunçuluğa
 - ☐ atçılığa
 - ☐ dəvəçiliyə
 - ☐ ovçuluğa
 - ☒ hamısına
-

Sual: Ticarət və sənətkarlıq mərkəzləri hesab edilirdilər. (Çəki: 1)

- ☐ Gəncə
 - ☐ Bakı
 - ☐ Beyləqan
 - ☐ Təbriz
 - ☒ hamısı
-

Sual: Hansı şəhərdən keçən ticarət yolu Ərdəbili, Tiflisi, Ərdəbili birləşdirirdi? (Çəki: 1)

- ☐ Beyləqan
 - ☐ Bakı
 - ☐ Marağa
 - ☒ Bərdə
 - ☐ Təbriz
-

Sual: Təkrar istehsal baş verdi (Çəki: 1)

- ☒ Kitabı-Dədə Qorqudun formalaşdığı dövrdə
 - ☐ İslamın qərarlaşdığı dövrdə
 - ☐ "Müqəddimə"nin dövründə
 - ☐ "Əxlaqi-Nasir" dövründə
 - ☐ hamısının formalaşdığı dövrdə
-

Sual: İslamiyyətdən sonra yaranmışdır (Çəki: 1)

- ☐ "müsəlman"
 - ☐ "namaz"
 - ☐ "nəzi"
 - ☒ hamısı
 - ☐ "məscid"
-

Sual: Azərbaycanda neçənci əsrdə yaşamış mütəfəkkirlərinin əsərlərində marifçilik və milli dirçəliş ideyaları üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ X əsrdə
 - ☐ XII əsrdə
 - ☐ XV əsrdə
 - ☒ XIX əsrdə
 - ☐ XX əsrdə
-

Sual: Azərbaycanda XIX əsrdə hansı mütəfəkkirlərin əsərlərində marifçilik və milli dirçəliş ideyaları üstünlük təşkil edirdi? (Çəki: 1)

- ☐ M.F.Axundovun
- ☐ N.B.Vəzirovun

- ☐ H.B.Zərdəbinin
- ☒ hamısının
- ☐ heç birinin

Sual: XIX əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində daha çox diqqəti nə cəlb edirdi? (Çəki: 1)

- ☐ cəmiyyətin inkişaf qanunlarını araşdırılması
- ☐ tarixi səpgidə araşdırma aparılması
- ☐ Arxioloji tədqiqatlar
- ☒ iqtisadiyyatda və mədəniyyətdə gerililiyin səbəbləri və milli dirçəliş yolunu tapmaq
- ☐ dünyada integrasiyanı müəyyənləşdirmək

Sual: XIX əsr Azərbaycan mütəfəkkir və marifçiləri daha çox öz mütərəqqi fikirlərini hansı qəzetdə dərc etdirirdilər (Çəki: 1)

- ☐ Kaspi
- ☐ İskra
- ☒ Əkinçi
- ☐ hamısında
- ☐ heç birində

Sual: XIX əsr Azərbaycan mütəfəkkirləri öz ölkələrinin inkişafı üçün nəyi tövsiyə edirdilər? (Çəki: 1)

- ☐ mariflənməyi
- ☐ tarixi öyrənməyi
- ☐ iqtisadiyyatı öyrənməyi
- ☐ müstəqil siyasət aparmağı
- ☒ Avropanın qabaqcıl iqtisadiyyatını texnikasını yiyələnməyi

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: C.M.Keyns nəzəriyyəsinə dəyərli töhfələr gətirən iqtisadçılardan hansı Nobel mükafatına layiq görülmüşdür: (Çəki: 1)

- ☐ C.Tobin
- ☐ F.Xanin
- ☐ R.Lukas
- ☐ C.Stiqlis
- ☒ bunların hamısı

Sual: C.M.Keynsin əsas psixoloji qanununa görə: (Çəki: 1)

- ☐ məcmu real gəlirin artması ilə istehsal artır
- ☒ məcmu real gəlirin artması ilə istehlak artır
- ☐ məcmu real gəlirin azalması ilə istehsal azalır

- ☐ məcmu real gəlirin azalması ilə istehlak azalır
- ☐ bunların hamısı doğrudur

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Türkmən ədəbiyyatı" adlı əsərin müəllifi kimdir? (Çəki: 1)

- ☒ X.Koroğlu
- ☐ N.Tusi
- ☐ F.Zeynalov
- ☐ N.Gəncəvi
- ☐ İbn-Xəldun

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı iqtisadçı alimlərdən hansı Azərbaycan iqtisadi fikir tarixini tədqiq etmişdir: (Çəki: 1)

- ☒ T.Vəliyev, A.Həsənov
- ☐ A.Bakıxanov, H.Zərdabi
- ☐ M.Axundov, N.Vəzirov
- ☐ Z.Səmədzadə, Z.Bünyadov
- ☐ bunların hamısı

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi fikir və cərəyanları aşağıdakı neçə qrupa bölmək olar: (Çəki: 1)

- ☐ iqtisadi fikrin antifeodal cərəyanı və istiqamətləri
- ☐ iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri

- ☐ marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir
☐ heç biri
☒ hamısı

Sual: İqtisadi fikir və cərəyanların 1-ci qrupa aid olanı hansıdır? (Çəki: 1)

- ☒ iqtisadi fikrin antifeodal cərəyanı və istiqamətləri
☐ iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri
☐ marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir
☐ heç biri
☐ hamısı

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi fikir və cərəyanların 2-ci qrupa aid olanı hansıdır? (Çəki: 1)

- ☐ iqtisadi fikrin antifeodal cərəyanı və istiqamətləri
☒ iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri
☐ marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir
☐ heç biri
☐ hamısı

Sual: İqtisadi fikir və cərəyanların 3-cü qrupa aid olanı hansıdır? (Çəki: 1)

- ☐ iqtisadi fikrin antifeodal cərəyanı və istiqamətləri
☐ iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri
☒ marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir
☐ heç biri
☐ hamısı

